



MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN



Azərbaycanın özünün baş problemi saydığı "Qarabağ problemi"ni də öz gücü və imkanları sayəsində, həm də qısa müddətdə həll etməsi onun siyasi çəkisini daha da artırdı.

Münaqişənin sülh danışıqları yolu ilə həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri məsələni həll etmək deyil, işğalı əbədiylə çevirmək yolunu tutmuşdular.

Həmsədr dövlətlərin hər biri özlüyündə müxtəlif formada - siyasi, hərbi, maliyyə və digər şəkildə Ermənistanə dəstək göstərirdilər.

Lakin güclü dövlətlərin ikiüzlü əməlləri Azərbaycanı öz yolundan döndərə bilmədi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün lazım olan hər şeyi öz gücü və imkanları ilə həll etdi:

- * Tarixinin ən qüdrətli dövlətini yaratdı;
- * Yeni gənclər nəslı yetişdirərək onların iştirakı ilə müasir ordu qurdu;
- * Ordunu ən yeni texnologiyalara əsaslanan silah-sursatla təchiz etdi;

* Azərbaycan xalqının indiyədək görməmiş milli birliyinə nail oldu;

* XXI əsrin müharibələr tarixində yeni səhifə açaraq hərbi əməliyyatlar zamanı ən yeni taktika və strategiyadan istifadə etdi;

* Ən az itkilərlə ən yüksək nəticə qazandı!

Bu məqamda İlham Əliyevdən daha bir iqtibas gətiririk:

"İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyürü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da

separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər".

Hərb meydanında qazanılan möhtəşəm Zəfər, həm də Azərbaycanın müstəqil siyasətinin qələbəsi idi! Müstəqil siyasət yürüdən hər bir dövlət başçısı kimlərsə "yox" deməyi bacarmalıdır!

Sözünün imzası qədər dəyərli olan Azərbaycan Prezidenti İlham Əliyev həm də dünyada dediyini edən lider kimi şöhrət tapmışdır!

İlham Əliyev Azərbaycanın maraqlarının nəzərə alınmayan məqamlarında ucadan yox deməyi və milli maraqlarımızı ustalıqla təmin etməyi də məharətlə bacarır.



5

Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir

Sülh müqaviləsinin imzalanması üçün Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir

44 günlük Vətən müharibəsinin üzərindən beş ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Bunun əsas səbəbi isə Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkmək istəməməsidir. Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən yer alan ərazi iddiaları bunu aydın göstərir. Eyni zamanda İrəvan ATƏT-in keçmiş Minsk qrupunun ləğvi üçün ölkəmizlə birgə müraciət etməkdən yayınır. Halbuki Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək hərbi yolla torpaqlarını işğaldan azad edib. Bu minvalla onilliklər boyu adıçəkilən qrupun danışıqlar yolu ilə həll edə bilmədiyi (yaxud həll etmək istəmədiyi) münaqişəyə son qoyub. Yəni faktiki olaraq bu yarıtmaz qrupun hüquqi olaraq da fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb.



6

Daha 53 ailə doğma yurda qovuşub

Aprelin 7-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvafiqi məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonuna çatıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.



9

Ermənilərin məkrli planı

Prezident İlham Əliyev isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləmişdir: "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paragrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Dövlət başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəə var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir".



6

David Babayandan etiraf:

"Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi"



Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla

ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İsxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 7-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsinə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.



8

Parisi kütləvi etirazlar bürüyüb

Marin Le Pen təslim olmaq fikrində deyil



Voban meydanında mitinqçilərin qarşısına çıxan Marin Le Pen mübarizəni davam etdirəcəyini bəyan edib və şəhər sakinləri ilə birlikdə dövlət himnini oxuduqdan sonra deyib: "Mən buxov və tiranlıqla tanışam. Mən qəddarlığı və zorakılığı öz gözlərimlə görmüşəm. Yaraların ağrısını bilərəm, amma ruhdan düşərək kənara çəkilo bilmərəm. Bunun mənə gətirdiyi əzabları hiss edirəm, amma ümidimi itirmirəm! Ürəyim qəzəblə doludur, təslim olmaq fikrində deyiləm".



12

Hansı lampaların istehsalı, satışı və idxalı qadağan edilir?

Dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulmuşdur. Sadiq Qurbanovun sözlərinə görə, buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosfərə daha çox istilik effekti yaranan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunmuşdur. Artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənmişdir, çünki CFL lampalarının insan sağlamlığına və ətraf mühitə mənfi təsirləri müəyyən edilmişdir.

LED, CFL və közərmə lampalarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqtəyi nəzərdən müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, 15000 saat istehlak müddəti olan



1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində 2 dəfəyə qədər, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.

Bundan əlavə, 60 Vt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanmış və LED lampa ilə müqayisə edilmişdir.



7



"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9 (Cild I); 2024, № 11, maddə 1188) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.3-cü maddə üzrə:

1.1. birinci cümlədə "70" rəqəmləri "75" rəqəmləri ilə əvəz edilsin;

1.2. ikinci cümlədə "70" rəqəmləri "75" rəqəmləri" ilə əvəz edilsin və həmin cümləyə "olunanaqədər" sözündən sonra ", lakin 6 aydan çox olmayan müddətdə" sözləri əlavə edilsin.

2. 23.1.2-1-ci maddədə "70" rəqəmləri "75" rəqəmləri" ilə əvəz edilsin.

3. 24.1-ci maddədə "qanunun 23.1.2-ci," sözləri "Qanunun 23.1.2-ci, 23.1.2-1-ci," sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2025-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Mübarək Ramazan bayramı münasibətilə zati-alinizə və Azərbaycan xalqına ön səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq və xoşbəxtlik diləyirəm.

Ortaq dəyərlərimiz, möhkəm tarixi əlaqələrimiz sayəsində mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı hörmət, ümumi maraqlar ruhunda daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Cənab Prezident, xahiş edirəm, ön yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Nəcirvan BƏRZANİ,
İraq Kürdüstan Regionunun başçısı

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704 (Cild I); 2024, № 3, maddə 262, № 7, maddə 827) ilə təsdiq edilmiş "Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissənin on dördüncü abzası on beşinci abzas hesab olunsun və aşağıdakı məzmununda on dördüncü abzas əlavə edilsin:

"dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kömiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir";

2. 6-cı hissə üzrə:

2.1. birinci abzasın ikinci cümləsi çıxarılınsın;

2.2. ikinci abzasa "tərkibini" sözündən sonra "(sədrini və üzvlərini)" sözləri əlavə edilsin.

3. 8-ci və 9-cu hissələr aşağıdakı redaksiyada verilsin:

"8. İdarələrarası Komissiyanın sədri: İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir; İdarələrarası Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

İdarələrarası Komissiyanın qərarlarını, iclas protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

İdarələrarası Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

Katibliyin fəaliyyətinə nəzarət edir; işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetəsini təsdiq edir;

Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;

qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.

9. İdarələrarası Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.

Növbədənəknər iclaslar İdarələrarası Komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırılabilir.

İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvlünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səsə bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir".

4. 11-ci hissə ləğv edilsin.

5. 12-ci hissədə "əsaslar əsasında" sözləri "əsaslarla" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2025-ci il

"İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə"

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli

1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissəyə "1-dək" sözlərindən sonra ", 107-ci və 108-ci hissələr 2027-ci il yanvarın 1-dək" sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"na aşağıdakı məzmununda 107-ci və 108-ci hissələr əlavə edilsin:

barədə" 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 3.8-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Qırmızı Körpü" və "Samur"dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədcəkmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, o cümlədən milli və iqtisadi təhlükəsizlik nəzərə alınmaqla sərhəd

və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququnu və bələdiyyə

mülkiyyətində olan 8,282 hektar torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələri üzərində istifadə hüququnun və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyac-

Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təkrar nəşrinin 5-ci kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il oktyabrın 3-dən dekabrın 9-dək olan dövrü əhatə edir. Nəsrə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib.

Bu kitabda 1994-cü il oktyabrın 4-də müəyyən qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri zaman Ulu Öndərin Azərbaycan Televiziyası ilə xalqa müraciəti və bu müraciətdən sonra həmin gün Prezident Aparatının (indiki Prezident Administrasiyası) qarşısında, oktyabrın 5-də isə Azadlıq meydanında keçirilmiş ümumxalq mitinglərində söylədiyi geniş nitqlər öz əksini tapıb. Xatırladaq ki, 1994-cü il oktyabrın 4-də Prezident sarayının qarşısındakı mitinqdə Ümummilli Lider Heydər Əliyev demişdi: "Çox məmnunam ki, mənim çağırışına səs verdiniz, şəhərin müxtəlif yerlərindən buraya toplaşdınız. Burada alovlu nitqlər səslənir, insanlar həyəcana gəlib, coşub, Azərbaycanın hər yerində küçələrə, meydanlara çıxaraq, öz məniyyətini, milli qürurunu, dövlətçiliyini, müstəqilliyini qoruyurlar. Çox sağ olun, minnətdaram.

Atalarından qalmış müdrik məsəl var: el gücü sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayacağım, güvəndiyim xalqdır, sizsiniz, öziz Azərbaycan vətəndaşlarıdır. Sağ olun".

Həmin dövrdə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin üçüncü ilini yaşayırdı. Bu münasibətlə keçirilmiş iclasda Ulu Öndər Heydər Əliyev milli azadlıq ruhunun xalqın daim qəlbində olduğunu, heç bir qüvvənin bu hərəkatın qarşısını ala bilmədiyini vurğulayaraq demişdi: "Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşayırdı. Azərbaycan qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyahları, milli şüura malik insanların daim ümidlə yaşayırlar ki, Azərbaycan öz müstəqilliyini əldə edəcək, milli azadlığa nail olacaqdır. 1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovet İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etmək şansı yaranmışdır.

Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda cərpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylinə olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir notice verməmişdir".

Görkəmli dövlət xadimi Heydər Əliyev türk dünyasının daha sıx birliyi, həmrəyliyi naminə təşəbbüslər irəli sürür, çağırışlar edirdi. Ulu Öndər Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarna 1994-cü il 20 oktyabr tarixli müraciətində demişdi: "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidardadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bir sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.

Ümidvaram ki, türk xalqlarının növbəti qurultayı bu ilvi arzuya yeni təkan verəcəkdir. Bu günlərdə öz müstəqilliyinin 3-cü ildönümünü qeyd etmiş müstəqil Azərbaycan Cümhuriyyəti türk xalqlarının qardaşlıq ailəsini möhkəmləndirmək üçün əlindən gələni edəcəkdir. Tarixi inkişafın yeni qoluna qədəm qoymuş türk xalqlarının sarsılmaz dostluğunun bundan sonra daha da möhkəmlənəcəyinə heç bir şübhəm yoxdur".

Azərbaycan xalqının Ümummilli Lideri eyni zamanda qardaş Türkiyənin respublika, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu sahələrində təcrübəsini yüksək qiymətləndirir, onun dünyadakı nüfuzunu xüsusi vurğulayırdı. 1994-cü ildə Türkiyə Respublikasının istiqalatiyyətinin 71-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev de-



mişdi: "Türkiyə Respublikası 71 il içərisində həm siyasi cəhətdən, həm ictimai cəhətdən, həm də iqtisadi cəhətdən böyük nailiyyətlər əldə etmişdir. Türklərin, türk xalqlarının nəyə qadir olduğunu dünyaya bir daha sübut edib, nümayiş etdirib. Bunlar hamısı bizi qəlbən sevindirir. Çünki biz 3 ildir ki, müstəqillik yoluna qədəm qoymuşuq. Müstəqillik yolu ilə gedərkən Türkiyənin təcrübəsindən, 71 il ərzində respublika qurmaq, demokratik cəmiyyət yaratmaq, hüquqi dövlət qurmaq yolunda Türkiyənin əldə etdiyi nailiyyətlərdən və təcrübədən istifadə edirik və bundan sonra da istifadə edəcəyik".

1994-cü il mədəni mühitdə də Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əhatəndirilib. Ulu Öndər Heydər Əliyev dəhi şairlə bağlı respublikada və xaricdə keçirilən tədbirlərdə şəxsən iştirak edir, dərinməzmunlu nitqlər söyləyirdi. Belə tədbirlərdən biri də Türkiyədə Bilkənd Universitetində təşkil edilmişdi. Həmin tədbirdə çıxış edən Ulu Öndər dəhi şairin 500 illiyinin qeyd edilməsini türk dünyasının bayramı kimi dəyərləndirərək demişdi: "Bütün türk dünyasını bu böyük bayram münasibətilə təbrik edirəm.

Xalqlarımız çoxəsrlik tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük çətinliklərlə rəftarlaşmış, özlərinin milliliyini, mədəniyyətini, dilini, dinini yaşatmış, saxlamış və bugünkü xoşbəxt günlərə gətirib çıxarmışlar. Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərlərlə zənginləşdirmişlər.

Bu sırada xalqlarımızın böyük şəxsiyyətləri sırasında Məhəmməd Füzulinin xüsusi yeri var. 500 ildir ki, xalqlarımız Məhəmməd Füzulinin əsərlərindən ilham alaraq, bunların təsiri altında yaşayıb-yaradır, öz mədəniyyətlərini, öz mədəniyyətlərini yaşadırlar. Məhəmməd Füzuli öz əsərləri, böyük mədəni-mənəvi irsi ilə xalqlarımızın daim bir-biri ilə yanaşı olmasının, birlikdə olmasının əsasını qoymuşdur. Onun əsərləri xalqlarımızın çətinliklərdən keçərək bu günə gəlib çıxmasına daim kömək etmiş, bizim üçün məktəb olmuşdur".

Xatırladaq ki, Füzulinin yubileyinin UNESCO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd edilməsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Oxucular bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 5-ci kitabında tanış ola bilərlər.

Bu cildə həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin dəf edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlar, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması, daxili və xarici siyasətin başlıca istiqdirləri, ictimai-siyasi həyatın digər vacib məsələlərinə dair materiallar verilib.

Kitabın buraxılışına məsul "Azərəşq"in baş redaktoru Əlvəsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Bakı şəhəri, 7 aprel 2025-ci il

ları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri



azerbaijan-news.az



Sıx təmaslar münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb



Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Parlamentlararası İttifaqın

150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında



xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanaraq bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.

nasibətlərinin ruhuna uyğun olaraq, geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.

Milli Məclisin Sədri Özbəkistan paytaxtının Parlamentlararası İttifaqın 150-ci As

sambleyasına yüksək səviyyədə evsahibliyi etdiyini bildirərək Qoşulmama Hərəkatının Parlament Şöbəsinin dördüncü konfransı haqqında da məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də bağlı fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının müzakirələrində çıxış edib



Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 7-də Parlamentlərarası İttifaqın "Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri" mövzusunda həsr edilmiş 150-ci Assambleyasının müzakirələrində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, assambleyanın iclasında Özbəkistan Prezidenti

Şavkat Mirziyoyev çıxış edib. Dövlət başçısı müzakirə olunan mövzunun aktuallığı, sosial inkişaf məqsədlərinə nail olunmasında qanunvericilik orqanlarının rolu, həmçinin parlamentlər arasında əməkdaşlığın, beynəlxalq parlament təşkilatlarının global çağırışların aradan qaldırılmasına töhfələri haqqında fikirlərini səsləndirib.

"Azərbaycan"

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, "Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusunda həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin Sədri Sahibə Qafarova sədrlik edib.

Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova açılışdakı çıxışında bu tədbirin təşkilində göstərdikləri həmrəylik və dəstəyə görə Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksona, təşkilatın baş katibi Martin Çunqonqa və Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədri Tənzilə Narbayevaya təşəkkürünü bildirib.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü Konfransının Bandunq Bəyannaməsinin qəbulunun ildönümünə təsadüf etməsi baxımından da əlamətdar olduğunu deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu ay Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyan Bandunq prinsiplərinin 70 illiyi qeyd olunur. Ötən illər göstərir ki, Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib. Əksinə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzvləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün həlledici qüvvə kimi qəbul edilə bilər. Suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yaşamaq və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.

Milli Məclisin Sədri vurğulayıb ki, ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimləməkdə və onlara sadıq qalmaqda əzmkar olublar. Digər tərəfdən, parlamentlərimiz Bandunq prinsiplərində təsbit olunmuş idealları və məqsədləri həyata keçirilməsində mühüm rol oynamaq arzusu ilə çıxış ediblər. Bu yanaşma təkcə bu prinsiplərin irəliləyişin-

də hökumətlərimizə dəstək verməyə hazır olduğumuzu deyib, həm də sülh, ədalət və davamlı inkişaf naminə parlamentlərarası əməkdaşlığın potensialına möhkəm inamı göstərir. Bu mənada, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bizim ümumi baxışımızı əks etdirir.

2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Toplantısında Prezident İlham Əliyev Azərbaycanın sədrlik prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracağını, ədalətli və beynəlxalq hüquq normalarını qətiyyətlə müdafiə edəcəyini, Qoşulmama Hərəkatının rolunu və nüfuzunu daha da artırmaq üçün çalışacağını vurğulayıb. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin bir sıra təşəbbüsləri hərəkat üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib. Milli Məclisin Sədri Parlament Şəbəkəsinin yaradılmasını da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.

Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində keçirilən konfransda yaradıldığını xatırladan spiker Sahibə Qafarovanın sözlərinə görə, həmin vaxtdan bu günədək Parlament Şəbəkəsinin üç konfransı keçirilib. Bu tədbirlərdə 70 ölkədən, 15 beynəlxalq təşkilatdan olmaqla, iştirakçıların ümumi sayı 1000 nəfərdən çox olub. Sahibə Qafarova deyib ki, hər bir konfransda iştirakçıların sayı əvvəlki illə müqayisədə daha da artıb ki, bu da Parlament Şəbəkəsinə artan marağın göstəricisidir. Bu gün Parlament Şəbəkəsi Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarısından çoxunu təmsil edir.



Azərbaycan parlamentinin Sədri həmçinin deyib ki, hər bir konfrans Şəbəkənin institusional inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edib. Belə ki, Bakı Konfransı təşkilatın Əsasnaməsinə, rəsmi loqosunu və bayrağını qəbul edib, sədr və 3 sədr müavini seçilib. Manama Konfransı Şəbəkənin iş üsullarını daha da inkişaf etdirib və təkmilləşdirib. Cenevrə Konfransı Büronun və 4 daimi komitənin yaradılması haqqında qərarlar qəbul edib.

Bunlarla yanaşı, digər təşkilatlarla institusional dialoqu inkişaf etdirilməsi də Parlament Şəbəkəsinin əsas diqqət mərkəzində olan məsələlərdən biri olub. Milli Məclisin Sədri deyib ki, hazırda Parlament Şəbəkəsi 6 təşkilatda müşahidəçi statusuna malikdir, 7 təşkilat isə Şəbəkədə müşahidəçi statusu alıb. Həmçinin 7 təşkilatla Anlaşma Memorandumu imzalamaqla, Şəbəkə beynəlxalq əməkdaşlıqda iştirakını daha da genişləndirib.

Çıxışına davam edən Sahibə Qafarova bildirib ki, Parlament Şəbəkəsi həm də ideya və məqsədlərini təbliğ etmək niyyəti ilə parlamentlərimizin

beynəlxalq platformalarda təmsil olunmasında da fəallıq göstərib. O, Parlament Şəbəkəsinin Sədri kimi bir sıra mühüm tədbirlərdə iştirak etdiyini bildirib. Şəbəkəyə üzv dövlətlərin parlamentlərinin və beynəlxalq təşkilatların rəhbərləri ilə 60-dan çox ikitərəfli görüş keçirilib, dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədləri müzakirə edilib. Eyni zamanda təşkilatın Katibliyi parlamentlər arasında mühüm təmas nöqtəsi kimi fəaliyyət göstərməklə yanaşı, maraqlıdır tədbirlərində də fəal olub.

Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentləri arasında ikitərəfli əlaqələrin inkişafı üçün də çox mühüm və faydalı platforma olduğunu söyləyən Sahibə Qafarova Azərbaycan Milli Məclisində hərəkata üzv dövlətlərin parlamentləri ilə əməkdaşlıq üzrə əlavə 20 parlament dostluq qrupu yaradıldığını, bu dostluq qruplarının üzv parlamentlərlə əlaqələrimizi daha da genişləndirmək məqsədini əks etdirdiyini söyləyib. Ümumilikdə Milli Məclisdə fəaliyyət göstərən 104 dostluq qrupun-

dan 49-u Şəbəkənin parlamentlərini əhatə edir.

Çıxışının sonunda Milli Məclisin Sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə daha da inkişaf etdirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün yaxşı imkanlar var. O, üzv parlamentləri bu prosesdə fəal iştirak etməyə və ümumi məqsədlərin təşviqi istiqamətində birgə işi davam etdirməyə çağırıb.

Sonra konfransda çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Misir Nümayəndələr Palatasının sədri Hanafi Gebali, Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Gimirə, Maldiv Xalq Məclisinin sədri

Abdulahem Abdulla və digərləri konfransın mövzusunun aktuallığı, müasir beynəlxalq münasibətlərdə Bandunq prinsiplərinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndiriblər. Çıxış edənlər Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı, təşkilatın beynəlxalq rolunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, ölkəmizə bu sahədəki geniş fəaliyyətdən ötrü minnətdarlıqlarını bildiriblər. Həmçinin təşkilatı məsələlərə bağlı müxtəlif təkliflər irəli sürüblər.

Sonra konfransın gündəliyində duran bir sıra təşkilatı məsələlərə baxılıb. Milli Məclisin Sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsinə, həmçinin sədr müavirlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub. Bu qərar layihəsinin müzakirəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin böyük əksəriyyəti sədr və müavirlərin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə dəstək göstəriblər.

Konfransda həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəalarla əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən büro və daimi komitələrin fəaliyyətlərinin təmin olunması, Şəbəkənin mənzil qorğarhının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə həmçinin Bakı İqlim Birliyi Paktına və COP29-un mühüm noticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan İcmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şərəitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.

"Azərbaycan"

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb



Aprelin 7-də Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Sədri Sahibə Qafarovanın başçılıq ilə parlament nümayəndə heyətinin Özbəkistan işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb.

Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Sədri Sahibə Qafarova və Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan imzalayıblar.

Sənədin əhəmiyyətindən danışan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

"Azərbaycan"



Milli Məclisin Sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib



Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.

"Azərbaycan"

Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib



Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Daşkənd şəhərində İsrail Knessetinin Sədri Amir Ohana ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib. Xüsusi iqtisadi-ticarəti, enerji sahəsində geniş əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu xüsusi qeyd olunub.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfələri

barədə də fikirlər səsləndirilib. Qarşılıqlı səfərlərin, aparılan səmərəli dialoqun əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.

Milli Məclisin spikeri Sahibə Qafarova görüşdə ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələri də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşayırlar. Azərbaycanlılarla yəhudilər

arasında önəmli, tarixi dostluq münasibətləri mövcuddur.

Həmçinin İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.

İsrail Knessetinin Sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxış edib



Aprelin 6-da Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Parlamentlərarası İttifaqın (PAI) "Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri" mövzusunda həsr edilmiş 150-ci Assambleyasında çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsinə məlumat verilib.

Milli Məclisin Sədri əlamətdar hadisə - Parlamentlərarası İttifaqın 150-ci yubiley Assambleyası münasibətilə təbriklərini çatdıraraq, bu tarixi tədbirin qarşısında Özbəkistanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Özbəkistan hökumətinə və Senatına təşəkkürünü bildirib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ümumi müzakirələr üçün seçilən mövzu bu günün aktual məsələlərindəndir. Təəssüf ki, dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaradır. Son qiymətləndirmələr göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində irəliləyiş çox zəifdir - hədəf üzrə cəmi 17 faiz irəliləyiş müşahidə olunur.

Sosial inkişaf məsələsinin bütün parlamentlər üçün aktual olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, əslində, insanlar sosial inkişafın mərkəzində durduğuna görə, xalqın seçilmiş nümayəndələri olan parlamentlər də bu sahəyə diqqət yetirməlidirlər.

Milli Məclisin Sədri bildirib ki, bu ilin noyabrında Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinin keçirilməsinə nəzərə alaraq, cari ümumi müzakirələr təcrübə mübadiləsi, uğurlu nümunələrin paylaşılması və mövqelərimizin ifadə olunması baxımından yax-



şı fürsətdir. Sosial inkişafa nail olmaq üçün DİM-lərin həyata keçirilməsi zamanı yalnız iqtisadi sütuna üstünlük verilmədən, kompleks yanaşmanın tətbiq olunması, sosial dövlətin və onun qoruyucu rolunun müvafiq qanunvericiliyin qəbulu və dəyişiklikləri ilə gücləndirilməsi, sosial inkişaf üzrə dövlət siyasətinin daha da gücləndirilməsi, həmçinin sosial inkişafa yalnız milli məsələ kimi baxmamaq və beynəlxalq səviyyədə birgə səyləri artırmaq mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin Sədri çıxışında Azərbaycanın təcrübə və nailiyyətləri haqqında geniş məlumat verərək, bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub. Əsas Qanunun 16-cı maddəsində qeyd olunur ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır". Bu yanaşmaya uyğun olaraq, parlamentimiz sosial inkişafın müxtəlif sahələrini əhatə edən vacib qanunların qəbul etmişdir. Mövcud qanunlara də-

yişikliklərin edilməsi də daim diqqət mərkəzindədir, çünki qanunvericilik dinamik və davamlı inkişaf edən bir prosesdir.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub".

Bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5,5 faizə endirilməsi var. Son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib - minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb. Bu gün hökumətimiz milli inkişaf strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər" sənədi sosial ədalətə əsas-

lanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib.

Milli Məclisin Sədri onu da bildirib ki, son 30 il ərzində qaçqın və məcburi köçkünlərin sosial inteqrasiyası ölkəmizin əsas prioritetlərindən biri olub. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 250 mindən çoxu Ermənistandan qovulmuş insanlardır. İşğalın yaratdığı ağır sosial-iqtisadi yüklərə baxmayaraq, hökumətimiz qaçqın və məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq üçün bütün zəruri tədbirləri görüb.

2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra, hökumət bu ərazilərin bərpa, minalardan təmizlənməsi, iqtisadi fəaliyyətin yenidən qurulması və "yaşıl enerji" layihələrinin həyata keçirilməsi sahəsində çox fəal olub. İndiyə qədər təxminən on min nəfər keçmiş məcburi köçkün artıq doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonuna qədər bu qəmin 140 minə çatacağı gözlənilir. Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmis yanaşmamızın daha bir göstəricisidir.

Spiker Sahibə Qafarova çıxışının sonunda onu da diqqətə çatdırıb ki, sosial inkişaf yalnız milli məsələ kimi qiymətləndirmək olmaz. Kopenhagen Bəyannaməsi beynəlxalq ictimaiyyətə birgə öhdəlik və səylərinin həlledici əhəmiyyətini tanıyır. Bu baxımdan, son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sədaqətini aydın şəkildə nümayiş etdirib.

"Azərbaycan"

Azərbaycan və Mərakeş arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında memorandum imzalanıb

Aprelin 6-da Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova başçılıq ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında memorandum imzalanıb.

Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova imzalayıblar.



Milli Məclisin Sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Müşavirlər Palatasının Sədri Sidi Mohamed Ould Ər-Rəşid ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Mərakeş arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı qeyd olunaraq, xüsusi, siyasi sahədə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək göstərir.

Söhbət zamanı qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində rolu vurğulanaraq, bu səfərlərin xalqlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verdiyi ifadə edilib.



Görüşdə ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə parlamentlərin əməkdaşlığının mühüm roluna malik olduğu qeyd edilib. Milli Məclisin Sədri Sahibə Qafarova özünün Mərakeşə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu kimi təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Tərəflər deputatlar, parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları haqqında fikirlərini ifadə ediblər.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verərək, ölkəmizin sədrliyi ilə bu təşkilatın institusional əsaslarının gücləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.

Müşavirlər Palatasının Sədri Sidi Mohamed Ər-Rəşid ölkəsinin Parlament Şəbə-

kəsi çərçivəsində əməkdaşlığa önəm verdiyini qeyd edərək, bu kimi platformaların beynəlxalq məsələlərin həllinə töhfələrini təqdir edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova çıxışının sonunda onu da diqqətə çatdırıb ki, sosial inkişaf yalnız milli məsələ kimi qiymətləndirmək olmaz. Kopenhagen Bəyannaməsi beynəlxalq ictimaiyyətə birgə öhdəlik və səylərinin həlledici əhəmiyyətini tanıyır. Bu baxımdan, son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sədaqətini aydın şəkildə nümayiş etdirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"





MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN



Müstəqil yaşamaq, müstəqil dövlətə sahib olmaq hər bir xalqın arzusudur.

Amma bütün xalqlar bu arzularına qovuşa bilmirlər.

Çünki müstəqilliyin yolu uzun, çətin, keçməkeşli, sınaqlarla və mübarizələrlə doludur.

Yalnız müdrik və uzaqqörən rəhbəri olanlar, bütün çətinliklərə sinə gərərək sonadək döyüşməyi və qurbanlar verməyi bacaran xalqlar özlərinə müstəqil dövlət qura, onu yaşada və inkişaf etdirə bilirlər.

Bəli, müstəqilliyi əldə etmək çox çətindir!

Amma onu qoruyub saxlamaq, müstəqil dövləti inkişaf etdirmək daha çətindir!

Qurtuluş missiyasını şərafətlə yerinə yetirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədliliyə və dönməzliyə çevirdi.

Ancaq bundan artığına ömür vəfa etmədi...

Müstəqil dövləti yaşatmağın, qoruyub inkişaf etdirməyin mühüm istiqamət və prinsiplərini - xalqın məhəbbətlə "Heydər Əliyev siyasi kursu" adlandırdığı inkişaf parametrlərini müəyyən edərək dövləti qüdrətli və etibarlı ələ - cənab İlham Əliyevə amanət edərək əbədiyyətə qovuşdu.

Heydər Əliyev ideyalarına sadıq qalan İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günlərindən bir çox sınaqlara məruz qalsa da, nə yolundan döndü, nə də durub dayandı...

Yarımçıq qalmış işləri uğurla başa çatdırmaq üçün yorulmadan çalışdı, xalqına arxalanaraq xalqın bütün arzularını gerçəyə çevirdi!

Ən əsası müstəqil siyasət apardı, bütün addımlarında milli maraqları qorudu, dövləti mənafeyə daim sadıq qaldı!



Əhalisi az, ərazisi kiçik, amma təbii sərvətləri bol olan ölkələrin müstəqil yaşaması, xüsusən müstəqil siyasət yürütməsi çox çətindir...

Xüsusən də yetmiş il qırmızı imperiya tərkibində qalaraq yağlı tikəyə çevrilmiş Azərbaycan kimilərinin.

Əslində, "Qarabağ problemi" çar Rusiyası tərəfindən uydurulan, Azərbaycanı daim itaətdə saxlamağa xidmət edən və zaman-zaman aktivləşdirilərək ölkəmizə qarşı güclü təsir vasitəsinə çevrilən məkrli bir tələ olaraq və daim ölkəmizin başqalarından asılı vəziyyətdə qalmasına xidmət edirdi.

Elə ki Azərbaycan xalqı müstəqillik niyyətini bəyan edərək ayağa qalxırdı, dərhal bu qanlı plan işə salınırdı...

Bu, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı 1918-ci ildə də və SSRİ-nin parçalandığı 1991-ci ildə də belə oldu!

Odur ki, Azərbaycandakı vəziyyət digər müttəfiq respublikalardakından tam fərqli idi.

Bizim ərazilər hesabına yaradılaraq qonşuluqda yerləşən forpost Ermənistan hər zaman ağalarının işarəsi ilə arxadan kürəyimizə bıçaq saplamağa hazır vəziyyətdə dayanırdı.

Bir barmaq işarəsi ilə ona pulsuz verilən silahlarla mənfur planların icrasına canla-başla başlayırdı.

Azərbaycan da yaxşı bildirdi ki, müstəqillik uğrunda mübarizədə təkə özdə olan satellit Ermənistanla qarşı deyil, onun arxasındakı güclərə qarşı da döyüşməli, "birləşmiş qüvvələr" üzərində qələbə çalmalıdır.

Bu isə heç də asan məsələ deyildi.

Ancaq Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyən Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində bu möcüzəvi qələbəyə imza atmağı bacardı!

Həm də tam və birmənalı qələbəyə!

Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndinin sakinləri ilə görüşündə söylədiyi maraqlı və dəyərli bir fikrə diqqət çəkmək istəyirik:

"İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilər. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çatma bilmir, ya da ki, hər hansı bir ki-

çikməcəmlə hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərik ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir".

Bələ bir möhtəşəm qələbəyə nail olmaq üçün müstəqil yaşamaq, müstəqil siyasət yürütmək, kimsədən asılı olmayaaraq heç kəsin qarşısından geri çəkilməmək lazım gəlirdi!

Müstəqil siyasət yürüdərək kimsədən qorxub çəkinməmək üçün isə güclənməli, güclü iqtisadiyyat quraraq zəruri maliyyə imkanlarına sahib olmalı idin!

İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bütün bu çətinliklərin öhdəsindən kimsədən kömək ummadan və almadan gəlməyi bacardı!



Şəxsi maraqlarını hər şeydən üstün tutan AXC-Müsavat cütülyü Azərbaycan xalqına xəyanət edərək təkə torpaqların işğalına şərait yaratmamışdı.

Ulu Öndər Heydər Əliyevin böyük siyasi məharəti və ölkənin milli maraqlarını öndə tutması sayəsində imzalanan "Əsrin müqaviləsi" müstəqil Azərbaycanın iqtisadi yüksəlişinin təməli oldu.

Çox böyük çətinliklər bahasına olsa da, Azərbaycan ilk dəfə öz neftini qeyri-ənənəvi marşrutla dünya bazarına çıxardı.

"Əsrin müqaviləsi"ndən gələn vəsait Azərbaycan iqtisadiyyatı üçün lokomotiv rolunu oynadı.

Onun ardınca yeni beynəlxalq transmilli layihələr həyata vəsiqə aldı.

Həm də bu layihələr təkə Azərbaycana deyil, digər dövlətlərə də fayda gətirir, qarşılıqlı maraqları təmin edirdi.

Baxmayaraq ki, beynəlxalq qurumlar onların reallaşmasına dəstək vermədilər, amma Azərbaycan bunu öz vəsaiti və imkanları hesabına reallaşdırmağı bacardı!

Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz boru kəməri işə salındı.

Sonradan cənab İlham Əliyevin müdrikliyi və uzaqqörənliyi sayəsində Azərbaycan qazının ixrac marşrutu möhtəşəm TANAP və TAP kəmərləri ilə uzadıldı.

Bələ ki, BTƏ-nin Azərbaycanla və Gürcüstandan keçən hissəsinin - CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP və TAP-la birləşdirilməsi "Cənub qaz dəhlizi"ni yaratdı. Hazırda Azərbaycan 10-u Avropa dövləti olmaqla 12 ölkəyə təbii qaz çatdırır.

Bakı-Tbilisi-Qars dəmir yolunu da beynəlxalq banklar maliyyələşdirməkdən imtina etdilər...

Azərbaycan bunu da öz imkanları hesabına gerçəkləşdirdi!

Hazırda Orta dəhlizin əsas seqmentlərindən birinə çevrilib.

Dünya okeanına çıxışı olmayan Azərbaycan bu gün beynəlxalq logistika mərkəzlərindən birinə çevrilmişdir.

Öz ərazisindən keçən yükdaşımalardan həcmi ni ilbəil daha da artırır, bu məqsədlə öz imkanları hesabına yeni layihələrə həyat vəsiqəsi qazandırır.

Azərbaycan daim müstəqil, qarşılıqlı maraqları təmin edən siyasət yürüdü.

Bu siyasətin başlıca və dəyişməz prinsipi isə milli maraqların və dövləti mənafeyin təminatıdır.

Bələ bir yanaşma ölkəmizin beynəlxalq nüfuzunu və siyasi çəkisini durmadan yüksəldir.

Cənab İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi, Qoşulmama Hərəkatına rəhbərliyi və həmin dövrdə verdiyi səmərəli və gərəklı təkliflər, üçüncü dünya ölkələrinə göstərilən yardım və verilən dəstək, habelə I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunla-

rını yüksək səviyyədə keçirməsi, daim sülhü və əməkdaşlığı müdafiə edərək bu istiqamətdə görülən işlərə sanballı töhfələr verməsi ölkəmizin də, onun rəhbəri İlham Əliyevin də nüfuzunu daim artırır.

Azərbaycanın müstəqil və öz maraqlarına xidmət edən siyasət yürütməsi bəzilərinə qane etməsə də, bütövlükdə ölkəmizi dünyada sayılan, özünəməxsus yeri və sanballı olan dövlətlərdən birinə çevirmişdir!



Azərbaycanın özünün baş problemi saydığı "Qarabağ problemi"ni də öz gücü və imkanları sayəsində, həm də qısa müddətdə həll etməsi onun siyasi çəkisini daha da artırdı.

Münaqişənin sülh danışıqları yolu ilə həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri məsələni həll etmək deyil, işğalı əbədliliyə çevirmək yolunu tutmuşdular.

Həmsədr dövlətlərin hər biri özlüyündə müxtəlif formada - siyasi, hərbi, maliyyə və digər şəkildə Ermənistanla dəstək göstərirdilər.

Lakin güclü dövlətlərin ikiüzlü əməlləri Azərbaycanı öz yolundan döndərə bilmədi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün lazım olan hər şeyi öz gücü və imkanları ilə həll etdi:

* Tarixinin ən qüdrətli dövlətini yaratdı;

* Yeni gənclər nəsli yetişdirərək onların iştirakı ilə müasir ordu qurdu;

* Ordunu ən yeni texnologiyalara əsaslanan silah-sursatla təchiz etdi;

* Azərbaycan xalqının indiyədək görülməmiş milli birliyinə nail oldu;

* XXI əsrin müharibələr tarixində yeni səhifə açaraq hərbi əməliyyatlar zamanı ən yeni taktika və strategiyadan istifadə etdi;

* Ən az itkilərlə ən yüksək nəticə qazandı!

Bu məqamda İlham Əliyevdən daha bir iqtibas gətiririk:

"İkinci Qarabağ müharibəsi başlayan da bilinirdi ki, özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Bələ bir ağır siyasi mühitdə, bələ bir ağır rəylərdə, bələ bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyürü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bildiriniz, bütün xalq bildirdi ki, bu, necə deyərək, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda qəzəblərini saxlamışdılar, sülhməramnı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərək, əlavə ürək-dirək verirdi. Onlar da hesab etdirdilər ki, bələ olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qatıyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər".

Harb meydanında qazanılan möhtəşəm Zəfər, həm də Azərbaycanın müstəqil siyasətinin qələbəsi idi!



Müstəqil siyasət yürüdən hər bir dövlət başçısı kimlərsə "yox" deməyi bacarmalıdır!

Sözünün imzası qədər dəyəri olan Azərbaycan Prezidenti İlham Əliyev həm də dünyada dediyini edən lider kimi şöhrət tapmışdır!

İlham Əliyev Azərbaycanın maraqlarının nəzərə alınmayan məqamlarında ucadan yox deməyi və milli maraqlarımızı ustalıqla təmin etməyi də məharətlə bacarır.

Bu prinsipial məqamda kimsə onu mövqeyindən döndərə bilməz!

* 1994-cü ildə Azərbaycan KTMT-yə üzv olmuşdu, lakin ümidlər doğrulmadı. Prezident İlham Əliyev torpaqlarımızı işğal etmiş bir dövlətlə eyni təşkilatda təmsil olmanın mümkünsüzlüyünü əsas götürərək qurumdakı fəaliyyətimizə son qoydu!

* ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dəfələrlə Azərbaycana təsir və təzyiq göstərərək onu ərazi güzəştlərinə

məcbur etməyə çalışsalar da, İlham Əliyev bələ təklifləri mənasız saymış, ölkəmizin bir qarış torpağının bələ, düşməne güzəştə gedilməyəcəyini və Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyini açıq şəkildə bəyan etmişdir!

* İkili standartlarla işləyən AŞPA ermənipərəst mövqə tutaraq Azərbaycanın bu qurumda səsvermə hüququnu dondurmaq istərkən ölkəmizin nümayəndə heyəti bu qərəzli mövqeyi ifşa edərək oradakı fəaliyyətini müvəqqəti olaraq özü dayandırıldı!

* Avropa İttifaqı, o cümlədən Fransa Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik etməyə çalışarkən Azərbaycan onların birtərəfli mövqeyini qəbul etmədiyini bildirərək bələ vasitəçilikdən imtina etdi!

* İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın biabırçı məğlubiyyətə uğradığını görəndə ona dost dövlətlərin başçıları döndə-döndə zəng edərək xahişlə, bəzən hətta təhdidlə hərbi əməliyyatların dayandırılmasını istəsələr də, Azərbaycan Prezidenti İlham Əliyev irəli sürdüyü şərtin - Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması qrafiki təqdim olunmayanadək heç kəsə güzəştə getməyib hücum əməliyyatlarını dayandırmadı!

Azərbaycan dostlarını özü seçir, kiminlə dostluq və əməkdaşlıq edəcəyini özü müəyyənləşdirir.

Bu gün Azərbaycan TDT-nin işində fəallıq göstərir, təşkilatın fəaliyyətini daha səmərəli almasına və hər bir üzvünün fayda görməsinə şərait yaradan addımlar atır.

Azərbaycan başqalarının fikrinə ciddi önəm vermədən və heç kəsə məsləhətləşmədən D8-ə üzv olmuşdur.

"Xristian evi"nə çevrilmiş Avropa İttifaqına üzvlüyü isə ağılın ucundan bələ keçirir!

Bu gün hamı yaxşı bilir ki, Azərbaycanla təhdid dilində danışmaq yersiz və mənasızdır, ölkəmizlə yalnız barəbərhüquqlu və maraqların qarşılıqlı təminatına imkan yaradan əməkdaşlıq mümkündür!



30 illik işğal dövründə Ermənistan bar-bar simasını olduğu kimi göstərmiş, Azərbaycan ərazilərində daşı daş üstə qoymamışdır.

Bu murdar xislətlilərin törətdikləri urbisid, ekosisd və kulturosidin nəticələrinin aradan qaldırılmasına on illərlə vaxt lazım idi.

Lakin Azərbaycan kimsədən kömək gözləmədən, kimsəyə əl açmadan Qarabağda və Şərqi Zəngəzurdə bərpə və yenidənqurma işlərini daxili imkanları hesabına aparır.

Bu sahədə də möcüzələr yaradır!

Müasir "ağıllı" ticli yaşayış məntəqələri inşa olunur, yeni infrastruktur qurulur, sənaye məhəllələri salınır, keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşamaqlarına hər bir şərait yaradılır.

Bütün bu sürətli quruculuğa və möhtəşəm qayıdışa şəxsən dövlət başçısı cənab İlham Əliyev özü rəhbərlik edir, dalbadal və intensiv şəkildə Qarabağa və Şərqi Zəngəzura səfərlər edərək yeni obyektlərin açılışını, təməlləşmə mərasimlərini həyata keçirir.

30 illik erməni işğalına "dəmir yumruğu" ilə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü və Konstitusiyaya əsaslarını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev murdar düşməni üzərində bütün parametrlərdə tam qələbə, mütləq qələbə və birmənalı qələbə qazanaraq bu gün Qarabağı və Şərqi Zəngəzuru, sözün əsl mənasında, cənnətə çevirir!

Uzun illər vətən həsrəti çəkən, ağır şəraitdə yaşayaraq hər möhnətə dözən, amma bir an bələ geri dönməyəlmədi ümidlərini itirməyən, məcburi köçkünlə çevrilən günahsız insanların xoşbəxt və firavan yaşayacağına məkana çevirir.

Əsl siyasət budur!

Müstəqil siyasət budur!

Müdrək və uzaqqörən siyasət budur!

İlham Əliyev siyasətinin mahiyyəti də budur!

Bəxtiyar SADIQOV





Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir

Hazırda Cənubi Qafqazda mövcud olan ümumi sabitlik və davamlı sülh üçün formalaşan münbət şərait Azərbaycanın yaratdığı yeni reallıqlara görə mümkün olub. Vətən müharibəsi sayəsində üç onillik boyu sürən münaqişəyə son qoyan ölkəmiz Ermənistanla təkmil sülh modeli təklif edib və bu istiqamətdə əməli işlər gerçəkləşdirib. İki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyasına başlanılması, Qazaxın dörd kəndinin azad edilməsi, sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması rəsmi Bakının davamlı söylərinin müsbət nəticələridir.

Aprel 2-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuata bəyanatla çıxışı zamanı jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev də möhüz bu məqama xüsusi vurğu etdi: "...İkinci Qarabağ müharibəsi başa çatandan sonra möhüz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanması-nın təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdir. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu, özliyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasıda nə qədər maraqlılıq".

Dövlətimizin başçısı əlavə etdi ki, Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz mümkün olan bu müqavilənin əsas prinsiplərini də ortaya qoyduq: "Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi".

İrəvan sülh müqaviləsinə imzalamaq istəyirsə...

44 günlük Vətən müharibəsinin üzərindən beş ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Bunun əsas səbəbi isə Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkmək istəməməsidir. Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən yer alan ərazi iddiaları bunu aydın göstərir. Eyni zamanda İrəvan ATƏT-in keçmiş Minsk qrupunun ləğvi üçün ölkəmizlə birgə müraciət



Sülh müqaviləsinin imzalanması üçün Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir

etməkdən yayınır. Halbuki Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək hərbi yolla torpaqlarını işğaldan azad edib. Bu minvalla onilliklər boyu adicəkilən qrupun danışıqlar yolu ilə həll edə bilmədiyi (yaxud həll etmək istəmədiyi) münaqişəyə son qoyub. Yəni faktiki olaraq bu yarıtmaz qrupun hüquqi olaraq da fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb.

Jurnalistlərin suallarını cavablandıran zaman dövlətimizin başçısı İlham Əliyev məlumat verdi ki, sülh müqaviləsinin 17 paragrafdan ibarət mətni tam razılaşdırılıb. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib.

Ölkəmizin rəhbəri vurğulayıb ki, bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər

hansı bir ciddi cavab almamışıq: "Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir...

...Ermənistanın buna razı olmaması haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə əsas yardımçıları olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır".

Prezident İlham Əliyev söylədi ki, Ermənistan konstitusiyasında müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəə var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır: "Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh

müqaviləsinə imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyirlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsinə imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".

"Sülh göyərçini" Ermənistanın müharibə hazırlığı

Fransa yenidən Cənubi Qafqaza yerləşmək üçün regionda davamlı münaqişənin olmasında birbaşa maraqlıdır. Bir müddət əvvəl "Caliber.az" nəşrinin yazdığı məlumatda da göstərilir ki, son iki ildə Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Fransadan Ermənistanla müasir "CAESAR 155" mm-lik özüyəriən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhi-

nə raket sistemləri və hava-hava tipli raketlər tədarük edilib. Ermənistan ordusu R511 və R530 hava-hava raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 ("bunkerfaust") qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri də əldə edib. Bundan əlavə, Ermənistanla Fransanın Apilas tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatını və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi tədarük olunub.

Özünü beynəlxalq ictimaiyyətə "sülh göyərçini" kimi təqdim edən Ermənistan Fransanın əli ilə sürətlə silahlanır və müharibəyə hazırlaşır. Bütün bunlara görə ki, İrəvan və hamisi Paris Azərbaycanın bu iki şərti qəbul edilmədən sülh müqaviləsinin imzalanmasına çalışır. Təbii ki, bu halda gələcəkdə yenidən Azərbaycana torpaq iddiası irəli sürməsi üçün özüne əlyeri qoyur.

Eyni zamanda Ermənistanı revanşa qızışdıran müstəmləkəçi ölkə Azərbaycan əleyhinə qarayaxma kampaniyasını dayandırır.

Aprel 2-də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasındakı çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və ermənişilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi əsassız iddialar da Parisin riyakar planlarının tərkib hissəsidir. Belə ki, neokolonial siyasət yürüdən bu ölkənin xarici işlər naziri Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi qanuni tələbi sual altına alaraq bunu yeni şərt kimi təqdim edib. Ancaq Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan hər hansı əlavə şərt irəli sürməyib.

Buna görə də, təcavüzkar Ermənistanı silahlandıraraq onu yeni müharibəyə, yəni məhvə sürükləyən Qərbi himayədarları anlamalıdır ki, Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir. Əks təqdirdə sülh müqaviləsinin bağlanması onlar üçün arzu olaraq qalacaq.

*Yasəmən MUSAYEVA,
"Azərbaycan"*

Ermənistanın ikili siyasəti sülh prosesini çətinləşdirir

Ateşkəsin pozulması və aşkar silahlanma rəsmi İrəvanın məkrli niyyətini göstərir

"Ermənistan rəhbərliyinin son dövrlərdə sülh çağırışları ilə çıxış etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışıqlar da, realda yürütdükləri siyasətləri ilə bunun əksini edirlər".



Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, son dövrlər Ermənistanın Qərbdəki havadarlarından öldürücü silahlar almasının şahidiyik. Rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları ilə təmin edilir. Həmişə olduğu kimi, imperialist maraqların ələtinə çevrilmiş Ermənistan hələ də sülhpərvər kimi yox, aqressor rolunda çıxış edir.

K.Bayramov qeyd edib ki, Azərbaycan tərəfi sülh mövqeyində olaraq məsələlərin həllinə daim çalışıb: "Amma Ermənistanın davranışları sülh prosesinin inkişafını çətinləşdirir və gələcəkdə qarşılıqlı etimadın qurulmasına maneə yaradır. "Sülhpərvər" ritorika fonunda Ermənistan ordusunun və ya onun nəzarətində olan silahlı qrupların Azərbaycan mövqelərini müəmməd olaraq atəşə tutması realıqda sülhə qarşı açıq təxribatdır. Bu, ya Ermənistan hakimiyyətinin silahlı dəstələri üzərində tam nəzarətin olmamasını, ya da sülh bəyanatlarının sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşdığını göstərir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, mart və aprel ayları ərzində Ermənistan tərəfindən atəşə rejimi dəfələrlə pozulub. Bu təxribatlar Ermənistanın sülh danışıqlarına qeyri-səmimi yanaşdığını, prosesi ləngitməkdə maraqlı olduğunu göstərir. Bununla yanaşı, Ermənistan rəhbərliyinin Minsk qrupunun ləğvi ilə bağlı konkret addım atmaması da diqqətdən yayınmır. Ermənistan Minsk qrupunun fəaliyyətini formal olaraq bitmiş hesab etsə də, bu formatdan tam imtina rəsmi şəkildə bildirməyib. Bakı dəfələrlə bildirib ki, artıq Minsk qrupu fəaliyyətsiz və qeyri-funksional format kimi tarixə qovşub".

Deputat əlavə edib ki, Ermənistanın siyasəti sülhə xidmət etmədiyi kimi, regionda sabitliyin qorunmasına da zərər vurur. Ermənistanın bu cür iktizadlı siyasəti, sülhə doğru irəliləməyi çətinləşdirir və beynəlxalq ictimaiyyəti və tərəfdarları bu məsələdə daha diqqətli olmağa sövq edir. Rəsmi Bakı isə sülh sazişinin imzalanması üçün konkret və ardıcıl addımlar atıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. Lakin Ermənistanın təxribatçı əməlləri və qeyri-səmimi siyasəti bu istiqamətdə əsas maneə olaraq qalır.

*Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"*

Ermənilərin məkrli planı

2020-ci ilin Vətən müharibəsindən bizi 5 ilə yaxın bir zaman ayırsa da, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi hələ də müzakirə mövzusu olaraq qalır. Cari il martın 13-də hər iki ölkənin rəsmiləri mətbuata açıqlama verərək "Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsini imzalamaq üçün hazır olduqlarını bildirmişdilər.

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə sazişin imzalanma müddəti ilə bağlı belə demişdir: "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirik ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq". Daha sonra baş nazir əlavə etmişdir: "Razılaşdırılmayan son iki bənd üzrə razılıq əldə olunub. Bunlar beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan çəkinmək və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlı bəndlər idi. Onlar sülh sazişi qüvvəyə mindikdən sonra həyata keçirilə bilər".

Prezident İlham Əliyev isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləmişdir: "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paragrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Dövlət başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəə var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir".

Sülh müqaviləsinin imzalanmasına mane olan ikinci səbəb isə Ermənistanın ATƏT-in Minsk qrupunda fəaliyyətinin rəsmi olaraq dayandırılmasına tələsməməsidir.



Şübhəsiz ki, bu, heç də səbəbsiz deyil. Məlumdur ki, Ermənistanın müttəfiqi Fransa hələ də Minsk qrupunu Cənubi Qafqazda təsir aləti kimi saxlamaq istəyir. Əgər bu gün Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə Minsk qrupunun ləğv olunması ilə bağlı birgə bəyanatla çıxış edərlərsə, bu, Cənubi Qafqazda geosiyasi marağı olan Fransaya ciddi surətdə toxuna bilər. Aydın məsələdir ki, Fransa öz maraqları naminə bütün imkanlardan istifadə edərək iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Hətta Ermənistanı nümayişkarana sürətdə ağır silahlarla silahlandırmaqdan belə çəkinmir.

Rəsmi Bakının mövqeyi həm də belədir ki, Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) köşfiyyət fəaliyyəti göstərən missiyasının qalmaqda davam etməsi Cənubi Qafqazda ciddi sabitlik təhdidləri formalaşdırır.

Sözə sülh müqaviləsinin imzalanmasından həvəslə danışan Ermənistan, digər tərəfdən sərhəddə təxribatların sayını da artırır. Ermənistan Silahlı Qüvvələri pilotsuz uçur

aparət və dronlar vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən köşfiyyət xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, bu ölkənin silahlı qüvvələrinin bölmələri son günlər müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutublar.

Buradan da aydın görünür ki, Ermənistan rəhbərliyinin sözü ilə əməlləri üst-üstə düşmür. Son ola-

raq Nikol Paşinyan hökumətin iclasında deyib ki, sülh sazişi imzalanandan sonra ümumi sərhədlərdə üçüncü qüvvələr yerləşdirilməyəcək. Belə çıxır ki, sazişin Avropa İttifaqının mülki missiyasına aidiyyəti olmayacaq, çünki həmin missiya sərhədlərdə sazişə qədər artıq yerləşdirilib. Paşinyanın bu sürüşkən ifadələri digər erməni məmurları tərəfindən də səsləndirilir. Bu ölkənin XİN rəhbərinin müavini Paşinyan Ovanesyan bəyan edib ki, üçüncü qüvvə anlayışı Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan sərhədlərində fəaliyyət göstərən missiyasına aid deyil, çünki sazişdə söhbət "qüvvə"dən getdiyi halda, "avromissiya" sadəcə mülki təsisatdır, eyni zamanda fəaliyyəti gələcəkdə Ermənistanın seçki və daxili siyasi məsələlərinə də yönəldilə bilər. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Avropa İttifaqının missiyası məsələsində Azərbaycanla prinsipial razılaşmağa hazır deyil. Bu bir faktdır ki, Ermənistan Avropa İttifaqının casus missiyasının oradan çıxarılmasında nəinki maraqlı deyil, əksinə, həmin qüvvələrin qalması üçün ciddi say göstərir.

Belə görünür ki, Ermənistan danışıqları uzatmaqla rəsmi İrəvan iki şərti yerinə yetirmək istəmir. 2026-cı il seçkilərindən sonra konstitusiyaya dəyişikliyinə baxılacağı barədə vəd

verir və Minsk qrupunun buraxılmasına razılaşmır. Üstəlik, İrəvanın mərkəzində bir qrup separatçının etirazı təşkil edilir, onların Qarabağ qayıtması məsələləri qabardılır. Odur ki, rəsmi İrəvanın ritorikasına deyil, praktik siyasətinə baxmaq lazımdır.

Əgər Avropa İttifaqının "mülki missiyası" şərti sərhədlərdəki "üçüncü qüvvələr" deyilsə, bəs o zaman nədir? Bəllidir ki, Aİ missiyası aşkar casusluqla məşğul olur, erməni tərəfi üçün informasiya toplayır. Tərkibi keçmiş hərbiçilərdən, köşfiyyətçilərdən, jandarmlardan ibarətdir. Onu da qeyd edək ki, ABŞ özünnən on yeni müşahidə sistemlərini Ermənistan ərazisində yerləşdirib. Onlar təkə Azərbaycanı yox, qonşu ölkələrin ərazilərini də müşahidə edirlər. Ermənistanın ən yaxın müttəfiqi İranın bütün əraziləri də ABŞ sistemləri tərəfindən müşahidə altındadır. İrəvan hökuməti ilə yanaşı, erməni kilsəsinin, erməni lobbisinin də son günlər fəallaşması heç də Ermənistanın sülh müqaviləsinə imzalamağa hazırlaşmasına xəbər vermür. Deməli, Ermənistanın sülh müqaviləsinə imzalamağa hazır olması barədə verdiyi bəyanatlar bu ölkənin yeni müharibəyə hazırlıqlarını gizlətmək üçün uydurulmuş oyundur.

*Elsən QƏNİYEV,
"Azərbaycan"*





Qanun layihələri və onların şərhı

Hansı lampaların istehsalı, satışı və idxalı qadağan edilir?

Milli Məclisin aprelin 1-də keçirilən iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşdan keçib. Təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının, o cümlədən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olunur.



məl prinsiplərdən hesab olunur. Enerjiden səmərəli istifadənin üstünlükləri var və bu müxtəlif məsələlərə təsir edir. Bunlar iqtisadiyyatda rəqəbat qabiliyyətinin gücləndirilməsi, məhsulların, xidmətlərin maya dəyərinin aşağı salınması, ekoloji balansın qorunması, təbii resursların səmərəli idarəsi, ətraf mühitə atılan tullantıların azaldılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istehlakçıların enerjiyə sərf etdiyi xərclərin minimuma endirilməsidir. Kozərmə lampalarının istehsalının, satışının və idxalının qadağan olunması barədə məsələ də bu fəaliyyətin tərkib hissəsidir və enerji səmərəliliyinin bütün məqsədləri ona da şamil edilir".

Közərmə lampalarının qadağan olunması istehlakçılara və iqtisadiyyata faydalar gətirəcək

LED, CFL və közərmə lampalarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqtəyi nəzərdən müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, 15000 saat istehlak müddəti olan 1 ədəd LED lampası 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampaların xərçində 2 dəfəyə qədər, elektrik enerjisi xərçində isə 8 dəfədən çox fərq verir.

Bundan əlavə, 60 Vt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanmış və LED lampası ilə müqayisə edilmişdir. Müqayisə zamanı müəyyən olunmuşdur ki, bir il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m³ təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaqdır.

Közərmə lampalarına (istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla) mərhələli qadağanın təbii məqsədə uyğun hesab edilmişdir.

Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu "Borpaolunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi"nə öz töhfəsini verəcək.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsi genişləndirilir

Aprelin 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini söyləyib.

Musa Quliyev, əvvəlcə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, ölkəmizdə mütləq olaraq pensiya islahatlarının aparıldığını, əmək pensiyalarının şəffaf və ədalətli şəkildə təmin edildiyini söyləyib. Təqdim edilən qanunda nəzərdə tutulan dəyişikliklərin güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib.

Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər barədə məlumat verib. O, diqqətə çatdırıb ki, qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, lilliputların və fizioloji mütləqəliyi pozulmuş cirt-danboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşına qədər ölməsi müəyyən edilmiş şəxsə, habelə ahiylərə (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün şübhə altına daxil edilməsi ilə əlaqədar güzəştli şərtlərlə pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunaraq, təbii ki 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Layihədə təklif olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin pensiyaya hüququ ilə bağlıdır. Dəyişikliyə əsasən, qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydalarla təbii ki həmin qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edilir.



İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sigorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov ölkəmizdə təbii ki edilən pensiya sistemindən bəhs edərkən, pensiya siyasəti sahəsində davamlı olaraq islahatların aparıldığını bildirib. O bu istiqamətdə müxtəlif kateqoriyalardan olan vətəndaşların pensiya təminatında müəyyən güzəştlərin edildiyini söyləyib, təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı fikirlərini açıqlayıb.

Məsələ ətrafında müzakirələrdə komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva fikir və qeydlərini səsləndiriblər. Sonra komitə sədri Musa Quliyev növbəti məsələ - "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi (ikinci oxunuş) komitənin üzvü Nigar Məmmədova təqdim edib.

Bildirilib ki, dəyişikliklər qəyümlüq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

İclasda, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosesual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Sosial sigorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərin itirimi və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaltdılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardım haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi (üçüncü oxunuş) nəzərdən keçirilib.

Komitə sədri qeyd edib ki, sənədə əsasən, bir sıra qanunlarda "18 yaşnadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilir. Layihədə həmçinin "Azərbaycan işarət dili" anlayışının və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə müvafiq maddənin əlavə olunması nəzərdə tutulur.

Gündəlikdəki qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"Azərbaycan"

Mədəniyyət komitəsinin iclasında bir məsələ müzakirə olunub



Aprelin 7-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin sədri Polad Bülbül-oğlu gündəlikdə bir məsələnin - "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsinin olduğunu bildirib.

Layihə barədə məlumatda diqqətə çatdırılıb ki, mövcud qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları tabeliklərindəki və ərazilərdəki abidələrin pasportlaşdırıl-

masını həyata keçirirlər. Həmçinin "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə əsasən də qoruq idarəsi ərazi-sindəki abidələri pasportlaşdırmalıdır.

Komitə sədri bildirib ki, bu pasportlaşdırılmanın ümumi qaydalarının və bir pasport formasının təsdiq edilməsi üçün "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunun 6-cı maddəsinə müvafiq dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qanun layihəsinin müzakirəsində komitə sədrinin müavini Günay Əfəndiyeva, ko-

mitə üzvləri Şahin Seyidzadə, Elnarə Aki-mova, Tənizlə Rüstəmzadə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxış edənlər dəyişikliyin əhəmiyyətindən danış-ıb. Vurğulanıb ki, dəyişiklik dövlət tərəfindən qorunan abidələrin vahid formada pasportlaşdırılması, eləcə də ölkə üzrə pas-portlaşma ilə bağlı elektron məlumat baza-sının yaradılması üçün hüquqi əsas yaradır.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Ülkər XASPOLADOVA "Azərbaycan"

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib

Aprelin 7-də Milli Məclisin Hüquq siya-səti və dövlət qurucu-luğu komitəsinin vi-deokonfrans forma-tında iclası keçirilib.

İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, günde-liyə cənaib Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyini olunması ilə bağlı 5 məsələ daxil edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbə-sindən verilən məlumata gö-rə, iclasda çıxış edən Məhkə-mə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov son dövrlərdə şura tərəfindən gö-rülən işlər və ümumilikdə, məhkəmə sisteminə həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, bütün bu islahatlar beynəlxalq təcrübə, normalar, prinsiplər öyrənilməklə təbii ki olmur. Hakimlərin qəbulu, qiymətləndirilməsi, irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətən-



daş müzakirələrinə baxılması kimi sahələrdə kompleks təd-birlər həyata keçirilib. Bildiri-lib ki, hakimlərin irəli çəkil-məsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndiril-məsi Komitəsi yaradılıb.

Komitənin üzvü Nizami Səfərov bildirib ki, namizəd-likləri irəli sürülmüş hakimlə-rin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə

16 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin Şirvan Apell-yasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Həmçinin apellyasiya instansiyası məh-

kəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olun-ması da gündəmdədir.

İclasda deputatlar Kamal Cəfərov və Bəhrux Məhərrə-mov ölkədə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər, təklif və qeydlərini səsləndiriblər.

Sonra komitə sədri Əli Hüseynli bildirib ki, məhkə-mə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləş-dirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir. O, son dövrlərdə qadın hakimlə-rin sayının artmasına da xüsusi diqqət çəkib.

Müzakirələrin sonunda gündəlikdəki 5 məsələnin hamısı Milli Məclisin plenar ic-lasına tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Müb-ariz Qurbanlı, Erkin Qədirli, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"



David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi"



Əvvəli 1-ci sah.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən əvvəlcə təqsirləndirilən şəxs David Babayana suallar ünvanlanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazisində yaradılmış qondarma qurumda müxtəlif "məsul vəzifələr" tutduğunu, o cümlədən "prezidentin müşaviri", "xarici işlər naziri" olduğunu təsdiqləyib.

D.Babayan bildirib ki, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərdə yaradılmış qondarma qurumun "xarici işlər naziri" olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.


O, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: "Müəyyən şəxslərdə (qondarma rejimin "vəzifəli" şəxsləri nəzərdə tutulur - red.) diplomatik pasport da var idi. Sadə "pasportlarımız" kimi, "diplomatik pasportlarımız" da Ermənistanın idi".

Onun sözlərinə görə, həmin səfərlər barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat verilib.

Bundan başqa, David Babayan qondarma rejimin xarici ölkələrdə "nümayəndəlikləri"nin olub-olmamasına dair suallara "Bizim böyük erməni icmaları yaşayan ölkələrdə "nümayəndəliklərimiz" var idi" cavabını verib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq D.Babayan etiraf edib ki, vaxtilə Ermənistanın işğalı altında olan suveren ərazilərimizdə məskunlaşmış erməni sakinlərin Azərbaycanı integrasiyasına qarşı olub. O deyib ki, "integrasiya mümkünsüz idi".

Sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov David Babayanın vaxtilə mediaya müsahibəsini xatırladı. Müsahibədə təqsirləndirilən şəxs o zaman işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycanı integrasiyasına qarşı olduğunu, azərbaycanlılarla ermənilərin bərgəşayışının mümkünsüzlüyünü qeyd edib. Dövlət ittihamını müdafiə edən prokurorun müsahibədəki fikirlərlə bağlı suallarına



cavabında D.Babayan azərbaycanlılarla ermənilərin birgə yaşayışın perspektivini görmədiyini, integrasiyanın mümkünsüz olduğunu deyib. Bildirib ki, təqsirləndirilən digər şəxslər - Arayik Harutyunyan, Ruben Vardanyan, habelə qondarma rejimin başqa "vəzifəli" şəxsləri də integrasiyanın əleyhinə olublar.

"Heç bir "vəzifəli" şəxs belə bir integrasiyanın perspektivini görmürdü", - deyərək vurğulayıb.

D.Babayan Ruben Vardanyanla münasibətlərinə dair ünvanlanmış suallara cavab olaraq sonuncunu 2007-2008-ci illərdən tanıdığını, sonralar işğar münasibətlərinin yaranmasını və Ruben Vardanyanın erməni diasporunun mühüm şəxslərindən bir olduğunu qeyd edib.

Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərdə qondarma rejimin "qurumları"nın veb-saytları Ermənistan Respublikasının "am" domenini qeydiyyatda alıb.

O, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə aid saytlara müdaxilə etmək hüququnun olduğunu deyib.

Bundan sonra D.Babayan müdafiə təfərrifatı və zərərçəkənlərin vəkiliyə suallarını cavablandırıb.

Daha sonra dövlət ittihamçı Təranə Məmmədova təq-

sirləndirilən şəxs Madat Babayana suallar ünvanlayıb. O, suallara cavabında 1990-cı illərdə Ağdərədə xidmət etdiyini və postda dayandığını bildirərək deyib: "Bizim dəstənin rəhbəri Tarmazən Henrik idi. Biz ona tabe olmuşuq".

O, Azərbaycan hərbiçiləri tərəfindən saxlanılarkən üzərində silah olduğunu da söyləyib.

Sonra təqsirləndirilən şəxs Qarık Martirosyana dövlət ittihamçısı Vüsal Abdullayev tərəfindən suallar ünvanlanıb. Təqsirləndirilən şəxs suallara cavabında Ermənistan ordusunun tərkibinə 1993-cü ildə keçdiyini, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərdə - Əsgəran rayonunun Ağbulaq və Ağdam rayonunun Sarıcalı kəndində döyüşlərə qoşulduğunu vurğulayıb.

"Qoşulduğum silahlı dəstə "Əsgəran alayı" adlandırılırdı, komandiri Vitali Balasanyan idi".

Bundan başqa, təqsirləndirilən şəxs 1993-cü ildə əsasən Ağdam və Ağdərə istiqamətində Ermənistan ordusunun tərkibində döyüşlərdə atıcı kimi iştirak etdiyini, qondarma rejimin "prezidenti" tərəfindən "İgdiyliyə görə" medalı ilə təltif olunduğunu söyləyib.

O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında 44 günlük müharibədə olduğunu və kənd ətrafında qurulmuş postlarda dayandığını bildirib.

Təqsirləndirilən şəxs əlinə "Kalaşnikov" markalı av-

tomatdan Azərbaycan hərbiçilərinin mövqeləri istiqamətində atış açdığını da etiraf edib.

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verildiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxil və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Museqi, Qaramyan Arşavir Surenoyev, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolaylı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməni-əsil 15 təqsirləndirilən şəxs ittiham edilib.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri,

Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasil İvani, Qazaryan Erik Roberti, Allahverdiyev Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeyloviç, Martirosyan Qarık Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (igəncə), 114 (müddətsizlik), 115 (müharibə qanunlarını və addetlərini pozma), 116 (silahlı münasibətlər zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları ələ etmə, başqasına vermə, satma, saxlama, daşıma və gözdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaranan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiyası qurulmuşu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Milli Məclisdə görüşlər



Aprelin 7-də Milli Məclisin deputatları Fariz İsmayilzadə, Tural Gəncəliyev və Zaur Şükürov ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Manla görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə bildilib ki, görüşdə Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayilzadə iki ölkə arasında münasibətlərin inkişafı, Böyük Britaniyanın Azərbaycanın müstəqilliyi və suverenliyi məsələlərində ədalətli mövqeyi barədə fikirlərini bölüşüb.

Söhbət zamanı deputatlar Tural Gəncəliyev və Zaur Şükürov Azərbaycan-Britaniya parlamentlərarası münasibətləri, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə danışıblar.

Görüşdə Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man ölkələrimiz arasında mövcud olan iqtisadi və ticarət tərəfdaşlığının əhəmiyyəti, bölgədə sabitliyin yaranması ilə iqtisadi inkişaf üçün geniş potensialın mövcudluğu, bu mühtidən səmərəli istifadə olunmasının vacibliyi barədə fikirlərini açıqlayıb.

Söhbətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Aprelin 7-də Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasının üzvü Lord Con Manla görüşüblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə də dərinləşməsinə inamını ifadə edib.

Söhbət zamanı deputat Asim Mollazadə iki ölkə arasında əməkdaşlığın tarixinə və gələcək perspektivlərinə toxunub. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.

Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasının üzvü Lord Con Man görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Bildirilib ki, Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Azərbaycanla Qvineya-Bisau arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib



Aprelin 6-7-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası ölkəmizlə Qvineya-Bisau arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Qvineya-Bisauda səfərdə olub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Qvineya-Bisaunun Prezidenti Umaro Sissoco Embalo tərəfindən qəbul edilib.

Səfər çərçivəsində həmçinin Baş nazir Rui Duarte Barros, xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşlər keçirilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Qvineya-Bisaunun iqtisadiyyat, planlaşdırma və regional integrasiya naziri Soares Sambunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibli görüşü keçirilib. Görüşdə bu ölkənin ətraf mühit və biomüxtəliflik, təbii ehtiyatlar, kənd təsərrüfatı, müdafiə üzrə qu-

rumların və "Petroguin" neft şirkətinin rəhbərləri təmsil olunub.

Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin bir sıra istiqamətlər, o cümlədən neft və qaz, "yaşıl enerji", kənd təsərrüfatı, baliqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qvineya-Bisaunun Xarici İş-

lər, Beynəlxalq Əməkdaşlıq və İcmalar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qvineya-Bisau tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Fatumata Jau rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət missiyasına Xarici İşlər, Müdafiə, Müdafiə Sənayesi, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan İnvestisiyaların Təşviqi Fondunun, "AzerGold" QSC-nin nümayəndələri daxil olub.





“Böyük qayıdış” proqramı sürətlə icra olunur



Daha 53 ailə doğma yurda qovuşub



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış davam edir.

Bu gün respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Törtərdən Ağdərənin yenidən qurulmuş Suqovuşan kəndinə yola salındı.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

Aprelin 7-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç



karvanı Ağdərə rayonuna çatıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.



Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Zəngilan şəhəri birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq



İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi sayəsində işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanmağa başladı.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1 Dövlət Proqramı"na əsasən, ilk köçün ünvanı olan Zəngilanda tikinti-quruculuq işləri davam etdirilir. Zəngilan şəhəri birinci yaşayış məhəlləsində işlərin böyük hissəsi tamamlanıb.

AZƏRTAC xəbər verir ki, Zəngilan şəhəri birinci yaşayış məhəlləsində tikinti işləri sürətlə davam etdirilir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, 1 günəş panelləri ilə elektromobillər üçün enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançası da yer alacaq.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva müsahibəsində bildirib ki, Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq, birinci yaşayış məhəlləsinin tikinti işləri həyata keçirilir. Yaşillik zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. "Birinci yaşayış məhəlləsi 2 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar bir, iki, üç, dörd və beş otaqdan ibarətdir.

Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığında, məhəllədəki binaların inşasında modern və



minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.

Burada inşa olunan binaların da üzərində günəş panelləri, dayanıqlı tikinti materiallarından daha çox istifadə olunur.

Ümumilikdə, birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri yekunlaşıb, daxili mühəndis işləri tamamlanıb. Mənzillərdə daxili bəzək işləri görülür və binaların fasadı yekunlaşmaq üzrədir. Sahədaxili kommunikasiya işlərinin də müəyyən qədər yerinə yetirilib. Hazırda binalardakı tikinti işlərinin 80 faizi yekunlaşıb. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.



Ağdərə sakini: "Suqovuşana ailəmlə, övladlarımla qayıdıram"

"32 il idi ki, Qarabağ arzusu ilə yaşayırdıq, bir gün doğma torpaqlara qayıdacağımıza ümidimizi üzmürdük. Bu gün arzularımızın, ümidlərimizin gerçəkləşən günüdür".

Bunu AZƏRTAC-a açıqlamasında Ağdərə rayonunun Suqovuşan kəndinə köçən keçmiş məcburi köçkün Baloğlu Əsədov söyləyib. "Şükürlər olsun Allaha, bu günləri görmək nəsibimiz oldu. Suqovuşana ailəmlə, övladlarımla qayıdıram. Bu sevinci bizə yaşadan-



lara minnətdarlığımı bildirirəm", - deyərək bildirib.

Keçmiş məcburi köçkün: "Həsrətimdə olduğumuz torpaqlara qayıdıraq"

"Azərbaycanın hər bir guşəsi bizim Vətənimizdir. Ancaq doğma yurdun yerini heç nə verə bilməz. Odur ki, hər birimiz sevincliyik. Çünki 32 ildir həsrətimdə olduğumuz torpaqlara qayıdıraq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Nailə Malasova deyib.



Füzulidə əkin sahələri daimi suvarma suyu ilə təmin olunur

Füzuli rayonunda son illər görülən meliorativ tədbirlər nəticəsində əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsi məhsul bolluğuna səbəb olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, işlər Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, cari ildə rayon ərazisində faktiki olaraq 9110 hektar payızlıq taxıl bitikisi əkilib, 9110 hektar əkin sahəsi 1-ci suvarma suyu ilə, 2-ci suvarma suyundan isə 4600 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib və 4510 hektarda isə hazırda suvarma işləri davam etdirilir. Su tikintisinin qarşısını almaq üçün suvarma kanallarında 39 min kubmetrə yaxın, torpaqların münbitliyinin artırılması üçün



isə kollektor şəbəkəsində 17,4 min kubmetrlikdən təmizləmə işləri görüldü. Həmçinin Quruçay selliyinin Böyük Bəhmənli kəndi ərazisində 4 kilometrlik hissəsində çay məcrasının tənzimlənməsi işlərinə başlanılıb. İlin əvvəlindən 6 ədəd hidrotexniki qurğu və qapalı boru kəmərinə cari təmir işləri aparılıb, həmçinin 19 ədəd nasos stansiyada və 15 ədəd subartezian quyusunda təmir işləri aparılaraq hər

biri saz vəziyyətə gətirilib. Həmçinin idarənin balansında olan subartezian quyularından 6 ədədinin əsaslı təmir olunması planlaşdırılır.

Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan nasos stansiyalarından və subartezian quyularından 16 ədəd nasos stansiyası və 50 ədəd subartezian quyusu əhalinin içməli suya olan tələbatını ödəyir. İdarə tərəfindən 18 kəndin, 12 məcburi



köçkün qəsəbəsinin və Füzuli şəhərinin içməli su təminatı həyata keçirilir. İdarə tərəfindən 24 saat içməli su ilə təchiz olunan Füzuli şəhəri ilə yanaşı, Horadiz şəhəri, Əhmədli, Molla-Məhərrəmli, Böyük Bəhmənli kəndləri və məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşıb yaşadığı 2 Fin qəsəbəsi də içməli su ilə təmin olunur.

Qeyd edək ki, rayon ərazisində 12 ədəd su təmizləyici

qurğu fəaliyyət göstərir. Magistral içməli su şəbəkəsinin uzunluğu 345 kilometr, məhəllədaxili şəbəkənin uzunluğu 346 kilometr olmaqla ümumilikdə 691 kilometr təşkil edir. İdarənin balansında fəaliyyət göstərən 29 ədəd su anbarı mövcuddur və vətəndaşların içməli su tələbatının ödənilməsi üçün hər bir su anbarı istismar tədbirləri planına uyğun olaraq təmizlənir və mühafizə olunur.

Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 9 aprel, saat 10:00-dan etibarən qeydiyyatdan keçə bilərlər.



Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.

2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər

yaylaqlarına köçürülməsinə icazə verilir. Fermerlərin köç portalına daxil etdikləri məlumat və sənədlərin tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək. Müraciəti təsdiq edilmiş fermerin ANAMA tərəfindən keçirilən təlimdə iştirak etməsi üçün nazirlik tərəfindən fermerə təlimin yeri və vaxtı barədə SMS bildiriş göndəriləcək. Təlimlərdə iştirak etmiş fermerlərə mərhələli şəkildə öz təsərrüfatlarını yaylaqlara köçürməyə icazə verildiyi barədə SMS bildiriş göndəriləcək.

Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuzunu və xırdabuzunu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tövsiyə olunur.

Fermerlər olavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.





Məktublar: problemlər, rəylər, təkliflər...



● MİNNƏTDARLIQ

Şəhid analarına göstərilən diqqət və qayğıni yüksək qiymətləndiririk



Oğlum Taleh Namazov 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olub. Dövlət başçısının sərəncamı ilə ölümündən sonra o, "Döyüslərdə fərqlənməyə görə" və "Füzulinin azad olunması-na görə" medalları ilə təltif olunub.

5 ilə yaxındır ki, rayon rəhbərliyi davamlı olaraq ailəmizi ziyarət edir, oğlunun anım və doğum günlərində keçirilən tədbirlərə qatılır.

Bu yaxınlarda xəstələnmışdim. Məni təcili olaraq

rayon xəstəxanasına apardılar. RİH-in başçısı Seymur Orucov xəstəxanaya gəldi, hal-əhvalı tutdu, sonra həkimlərlə görüşdü.

Hörmətli redaksiya! Artıq sağalmağa üzrəyəm. Biz şəhid analarına qayğı ilə yanaşan rayon rəhbərliyinə, eləcə də xəstəxanadakı mövcud şərait və tibbi personalın peşəkarlığına görə həkimlərə, ölkəmizdə şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Afət NAMAZOVA,
Ağstafa rayonu, şəhid Taleh Namazovun anası

● RAZILIQ

DOST xidməti əsl dostdur

Təqaüdə çıxmağıma sayılı günlər qalmışdı. Fikirləşirdim ki, sənədlərimi toplayıb nə qədər ünvanlara üz tutmalı, neçə-neçə qapını döyməliyəm.

DOST xidmətinin belə məsələləri operativ həll etməsi haqqında qonşudan eşitmişdim. İnənmasam da, sənədlərimi götürüb üz tutdum DOST mərkəzinə. 15-20 dəqiqəyə sənədlərimi gözədən keçirib 5-10 gün ərzində əlaqə saxlayacağlarımı bildirdilər.

Bir neçə gündən sonra telefonuma zəng gəldi ki, gəlin pensiya kartınızı götürün. DOST mərkəzinə gedib kartımı aldım. Ay tamam olan kimi də təqaüdümlü verildilər. Göstərilən xidmətdən məmnun qaldım. DOST xidmətində çalışanların operativliyi, gülərüzlüklüyü, səmimi münasibəti bir çox xidmət obyektlərinə nümunə olmalıdır. Mən dövlətimizə, DOST xidmətinə, onun kollektivinə bizə bu şəraiti yaradanlara, dərin minnətdarlığımı bildirir, uğurlar arzu edirəm.



Əlihəsən HƏSƏNOV,
Bakı şəhər sakini

● İSTEDAD

Astara məktəblisi ABŞ-də oxuyacaq

Astarada Zinaida Rəhimovanın adı dillərdən düşmür. Bu məktəbli qızın qazandığı uğur həqiqətən də hamını sevindirir.

Astara şəhər 5 sayılı məktəbin şagirdi olan Z.Rəhimova FLEX (Gələcək Liderlərin Mübadilə Proqramı) mübadilə proqramını qazanıb. O, 12-ci sinfi Amerika Birləşmiş Ştatlarında oxuyacaq.

Məlumat üçün bildirək ki, FLEX ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən tam təqaüdlü mübadilə proqramıdır. Proqram çərçivəsində seçilmiş istedadlı məktəblilər bir il ərzində ABŞ-də yaşayır, yerli məktəblərdə təhsil alır və mədəni mübadilədə iştirak edirlər. Həmçinin FLEX gənclərə liderlik bacarıqlarını inkişaf etdirmək, yeni təcrübələr qazanmaq və Amerika mədəniyyətini yaxından öyrənmək imkanı yaradır.



Astaralı qızın belə bir uğura nail olması gəncliyimizin parlaq gələcəyindən xəbər verir.

Zəfər ORUCOĞLU

● TƏƏSSÜRAT

"Mələklərin fəryadı" sərgisi nümayiş olunub

Özüm Qubada doğulub böyüsəm də, işimlə əlaqədar Bakıda yaşayıram. Bayram və tətillərdə fürsət tapıb doğma kəndimiz Gültəpəyə gəlirəm.

Artıq neçə ildir ki, ziyarət etdiyimiz ünvanlardan biri də Quba Soyqırımı Memorial Kompleksidir. Soydaşlarımızın başına gətirilən müsibətlərin şahidi olan bu məkan keçmişimizin ağırılı parçasıdır. Bu kompleksdə təkcə Qubada deyil, bütün Azərbaycanda ermənilərin törətdikləri soyqırımlarının təsdiqi öz əksini tapıb.



Novruz və Ramazan tətili günlərində burada xeyli ziyarətçi vardı. Respublikamızın müxtəlif bölgələrindən Qubaya dincəlməyə gələnlərin böyük dəstəsi yollarını öncə buradan salaraq terror qurbanlarının ruhuna dualar oxuyurdular. Xarici ölkələrdən ölkəmizə təşrif buyuran turistlər də ziyarətçilər arasında idi. Qonaqlar kompleksi gözərkək bu hadisələri törədənlərə nifrətlərini bildirdilər.

Kompleksdə Mədəniyyət Nazirliyi, rayon icra hakimiyyəti və kompleksin birgə təşkilatçılığı ilə Əməkdar rəssam Adil Şıxəliyevin "Mələklərin fəryadı" adlı qobelen sərgisi də nümayiş olunurdu. Kompleksin muzey hissəsində təşkil edilən bu sərgidə nümayiş olunan əsərlərdə faciənin dərini təsiri izləyicilərdə böyük həyəcan doğururdu.

Səmayə QARAYEVA,
Quba rayon Gültəpə kəndinin sakini

● ABADLIQ

Salyan daha müasir şəhərə çevrilir

Bütün bölgələrdə olduğu kimi, Salyanda da quruculuq, abadlıq işləri davam etdir, şəhərin küçələri yenidən qurulur, su-kanalizasiya sistemlərinin tikintisi sürətlə icra olunur.



Rayon rəhbərliyi də tez-tez şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olur, küçə və məhəllədaxili yollarda aparılan təmir-bərpa işləri ilə maraqlanır, kanalizasiya sisteminin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsinə, görülən bütün işlərin günün tələbləri səviyyəsində qurulmasına dair tapşırıq və tövsiyələrini verir. Yeri gəlmişkən, qeyd edək ki, rayon ərazisində istismar müddəti keçmiş bəzi küçələrdə abadlıq-quruculuq və asfaltlanma işlərinin mərhələli şəkildə aparılması nəzərdə tutulur.

Aləddin ŞƏKƏROV,
Salyan şəhər sakini

● Həyəcən təbili

Məktəbimizin binası qəzalılı vəziyyətdədir



Lənbəran qədim və şərəfli tarixə malik kənddir. Kəndimizin özünəməxsus adət-ənənələri var. Hazırda burada 6000 nəfərdən çox əhali yaşayır. Kənddə doğulub boya-başa çatan hər kəs lənbəranlı olmağı ilə qürur duyur.

Lənbəran Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, təhsilinə, incəsənətinə zaman-zaman sanballı şəxsiyyətlər verib. Kəndimizin yetirmələri Azərbaycanın sosial-iqtisadi yüksəlişində həmişə fəal iştirak ediblər. Qarabağ savaşının zəfərlə başa çatmasında vətənpərvər lənbəranlı gənclər qəhrəmanlıq nümunəsi göstəriblər. Lənbəran qələbəmizin gerçəkləşməsi uğrunda şəhidlər verib. Kəndimizin tam orta məktəbi də şəhid Abdulla İsmayilovun adını daşıyır.

Vətən üçün yüksək intellektual səviyyəyə malik, vətənpərvər, xalq üçün canından keç-

məyə hər zaman hazır olan yeni nəsillərin yetişməsinə məktəbin rolu minnətdarlıqla qeyd olunmalıdır. Yaşı 150-dən çox olan bu təhsil ocağı şərəfli bir yol keçib. Təəssüf ki, son illər məktəb qayğı və diqqətdən kənarda qalıb. Ötən əsrin 70-ci illərində inşa edilmiş üçmərtəbəli, 1174 şagirdlik məktəb binası bu gün qəzalılı vəziyyətdədir.

Dövlətimizin geniş imkanlara, güclü iqtisadiyyata malik olduğu millətin gələcəyi olan təhsilə böyük qayğı və diqqət göstərdiyi inkar edilməz reallıqdır. Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun yeni təhsil ocaqlarının tikintisinə, köhnə məktəb binalarının əsaslı təmirinə və bərpasına böyük önəm verdiyi hər kəsə məlumdur. Bərdə rayon təhsilinə rəhbərlik edənlərin biganəliyinin, laqeydliyinin nəticəsidir ki, məktəbin qəzalılı vəziyyəti ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında məsələ qaldırmayıblar, dövlətin əlaqədar qu-

rumlarını məlumatlandırmayıblar. Bir zamanlar mən bu məktəbdə tarix müəllimi işləmişəm. Artıq təqaüdə çıxmışam.

Hazırda məktəb binası çox təhlükəli durumdur. Hər an uça, dağıla bilər. Nəyi gözləyirlər? Gözləyirlər ki, faciə baş versin, ölüm-itim olsun?! Artıq üçüncü mərtəbədə bəzi otaqların beton tavanları çöküb. İki korpusdan ibarət olan məktəb binasının bir korpusu tam yararsız vəziyyətdədir. Qazanxana uçub dağıldığı üçün siniflər odun sobası ilə qızdırılır.

Hörmətli redaksiya, xahiş edirik ki, hazırda 40 müəllimin çalışdığı və 470 şagirdin təhsil aldığı Lənbəran kənd orta məktəbinin həyəcan doğuran durumu barədə Elm və Təhsil Nazirliyini məlumatlandırassınız. Təxirə salmadan zəruri tədbirlər görmək çox vacibdir.

Şükür ƏLİYEV,
Bərdə rayon Lənbəran kəndinin sakini

● GİLEY

Hər birimizə məlumdur ki, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını almağa və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına xidmət etməlidir. Bizdə isə bu tamamilə əksinədir, parklanma sürücülərə narahatlıq, piyadalarda narazılıq yaradır.

Şəhərimizdə son vaxtlar dövlət tərəfindən ayrılmış parklanma yerlərinin qanunsuz zəbt olunması ciddi problemə çevrilib. Vətəndaşların rahat şəkildə avtomobillərini saxlaya bilməsi üçün nəzərdə tutulmuş yerlər müxtəlif şəxslər tərəfindən su bidadları, taxta parçaları və digər əşyalarla "blok"lanır. Bu hal xüsusən



şəhərin mərkəzi küçələrində və yaşayış məsivlərində geniş yayılıb.

Digər bir problem isə bazar günləri dövlət tərəfindən parklanmanın ödənişsiz elan

edilməsinə baxmayaraq, bəzi "parkovşik"lərin sürücülərdən pul tələb etmələridir. Sürücülər ödənişdən imtina etdikdə isə hədələmə, kobud davranış və təzyiqlə qarşılaşırlar.

Bu cür qanunsuz halların aradan qaldırılması və vətəndaşların hüquqlarının qorunması üçün müvafiq qurumların məsələyə ciddi yanaşması, nəzarəti gücləndirməsi zəruridir. Şəhərimizin nəqliyyat sisteminin qayda-qanun çərçivəsində rahat və təhlükəsiz olması üçün hər kəs öz məsuliyyətini dərk etməli və qanunlara riayət etməlidir.

Mədinə HÜSEYNOVA,
Bakı şəhər sakini

● MƏMNUUNLUQ

Səliqə-sahman təmizlikdən başlayır

Son bir neçə ildə Qazaxda aparılan quruculuq işləri - su və kanalizasiya sistemlərinin yenidən qurulması, prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bordür düzülmesi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətinin abadlaşdırılması sakinlərin ürəyinədir.



Rayonda aparılan abadlıq işləri bu il də davam edir. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, şəhərin bir sıra küçələrinə yeni asfalt örtüyünün döşənməsi, Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri və s. həm rayon mərkəzinin, həm də kəndlərin simasını dəyişir.

Hörmətli redaksiya! Əvvəllər yayda tozdan, qışda isə pəlçiqdən əziyyət çəkən küçəmizin sakinləri indi abad və səliqəli bir ərazidə yaşayırlar. Söz yox ki, bütün bu işlərə görə əməyi keçən hər kəsə dərini minnətdarlıq düşür.

Xumar ABDULLAYEVA,
Qazax şəhər sakini

● NARAZILIQ

Üfunət iyindən evdə otura bilmirik

Yaşadığımız ərazidə quşçuluq fabriki fəaliyyət göstərir. Onu bildirim ki, uzun illərdən bəri fabrik fəaliyyətini dayandırmışdı. Bu yaxınlarda fabrik işə salınanda sevinдик, dedik, iş yeri, bolluq deməkdir.




Amma bir iş var ki, hər gün quşların tullantıları yaxınlıqdakı əkin sahələrinə atılır. Bu da üfunət yaradır. Evlərimizdə yəndən nəfəs ala bilmirik. Dəfələrlə 168 qaynar xətinə müraciət də etmişik. Onlar isə gəlib baxıb getməkdən başqa heç nə etmirlər.


Həmin ərazidə əkin aparın iş adamından soruşanda deyir ki, gübrə baha olduğundan quşların tullantılarından istifadə edirik. İndi qalmış quşçuluq vəziyyətdə. Fabrikin işləməsinin vacibliyini də, əkinçini də başa düşürük. Amma istəyirik, onlar da bizi anlasınlar. Nə vaxta kimi üfunət içərisində yaşayacağıq?

Tünzalə QULİYEVA,
Şəmkir rayon Yeni Həyat kəndinin sakini





Ədəbiyyat



● Ədəbiyyat xadimlərimiz

Bəxtiyar Vahabzadə yaradıcılığında ölməz söz incilərinin, hikmətli deyimlərin, müdrik kəlamların hamısının dəyəri eyni deyil. Onların ən dəyərliləri təmiz aforizmlərdir. Xalq şairinin poeziyası bu cür aforizmlərlə olduqca zəngindir. Həm də bu aforizmlərin mövzu dairəsi çox genişdir: "Vətən uğrunda ölənlər ölümündən doğular", "Dərd çəkən ürəkdən dərd qaçaq deyil", "Hər kəsin vicdanı öz Allahıdır", "Sükansız gəmidir məsləksiz insan", "Zamandır hər fikrə yön verən ancaq", "İdrak çıxırna düşəndən bəri, Çərçivə tanımır insan kamalı", "Qorxur cəsarətdən qorxu da şəksiz", "Yolu özü açan zirvədən keçər", "Hər kəsin günəşi qəlbindən doğur", "Piyadalar atlıya çata bilməz dünyada", "Sözlər ürəkdəki dağı ərirtməz", "Qorxunun arasından gerçək boylana bilməz", "Qurban verə-verə oyanır millət", "Hər insan qəlbinin öz dünyası var", "Kefləbə bilərmə gül öz ətrindən" və sairə. Bunlar elə cilalanmış, saflaşdırılmış aforizmlərdir ki, onların açığlanmasına belə ehtiyac yoxdur.

kısını və digər şəhərlərimizi qan gölünə döndərmişdi. Həmin anda gözünü qan örtmüş sovet generalı şairi heç nəyə baxmadan güllələyə bilərdi. Ancaq sovet generalına sözünü deyən Bəxtiyar Vahabzadənin bunları düşünməyə macalı yoxuydu. Bu macalı Vətən sevgisi və o sevginin şairin qəlbində yaratdığı düşməyə nifrət hissi onun əlinə almışdı. Bəxtiyar Vahabzadənin Vətən və millət haqqında şeirləri də, o şeirlərin bəndlərinə səpələnmiş aforizmləri də çoxdur. Onlardan iki bəndi diqqətə çatdırırıq:

*Vətən ola bilməz hər qara torpaq,
Millət qərib olar özə dəyər.
Millət öz yurdunda millətdir ancaq,
Millət zillət çəkər yurddan kənarda.*

*Əridər qəribi qürbət qar kimi,
Ondan nə ad qalar, nə nişan, nə iz.
Torpaqdan ayrılan ağaclar kimi,
Millət də quruyar köksüz, Vətənsiz.*

Bəxtiyar Vahabzadə istiqlal şairidir, onun üçün Vətən, millət və azadlıq bir-birinə qırılmaz tellərlə bağlıdır. O, azad Vətənin, azad millətin sevdəlisidir. Hələ "Gülüstan" poemasını yazdığı gənclik illərindən ömrünün sonuna qədər bu amal uğrunda vuruşmuş, əqidəsindən, məsləkindən

*Qoy ağıl qeyrətin getsin dalınca,
Qoy yedək olmasın ağıla qeyrət.
Ağılmız qeyrətdən geri qalınca,
Dönür əfsanəyə, nəğıla qeyrət.*

Bu misraları oxuyub dərinə getmədən, düşünmədən üstündən asanlıqla keçmək olar. Ancaq onda yanlarıq. Yalnız hissi, duyğusu olmayan adamlar belə eləyə bilərlər. Bunlar çox ağır mənə tutumu olan misralardır. Bu poetik fikirlərin ağırlığını, sanbalını hiss etmək, duymaq üçün onları bir neçə dəfə oxumaq lazımdır. Yalnız onda şairin nə demək istədiyini olduğu kimi tutmaq olar.

Özünü tanımaq, kim olduğunu bilmək həm hər bir insan, həm toplum, həm də millət üçün yaşamağın, var olmağın, həyatda aldanmamağın birinci şərtidir. Özünü tanımaq, hər şeydən öncə, özünə güvənmək deməkdir. İçində bu güvənci olmayan insanın varlığı, yoxluğu bilinməz. Çünki özünə güvənmə yaşamaq üçün lazım olan mənəvi gücün, fiziki qüvvənin ilkin qaynağıdır. Özünü tanıyan və özünə güvənən insanlar arasında şairlər birinci yerdə durur. Mən şair deyəndə şeir yazarların hamısını nəzərdə tutmaram. Yüz şeir yazandan biri şairdisə, bu böyük şeydi. B.Vahabzadəyə görə də xalqı, milləti yaşadan, ayaqda saxlayan, ruhunu ovxardan dış-

məyə, korşalmağa, ölməyə qoymayan elə şairlərdi. O ürəklə deyirdi:

*Bir xalqın sağlığı - şairlərinin
Alışıb yandığı oda borcludur.*

Onun inamına görə, xalqı xalq eləyən də şairlərdir. Mən də bu fikirdəyəm. Bizim xalq ən çox şairlərin sözlünə inanır. Bizim xalqı daim ayaqda saxlayan, ruhunu ovxardan düşməyə qoymayan, qeyrətini cılalayan, daxili aləmini ölməkdən qoruyan şairlərimiz və şeirlərimiz olub. Bu gerçəyə və inama tarix özü dönə-dönə möhtür vurmuşdur:

*Şair - od qaynağı, şeir - güllədir,
Bartsız şeirə şeir deyilməz.
Şairi olmayan bir xalq - kütlədir,
Amalsız bir kütlə xalq ola bilməz.*

Vicdan, məslək, əqidə, amal insana verilən ən ülvə, ən saf, uca duyğulardır. Böyük şair Səməd Vurğun deyirdi: "Vicdan dedikləri bir həqiqətdir, Beşiyi, məzarı əbədiyyətdir". Bəxtiyar Vahabzadə də məslək, amal şairi idi. Onun vicdan, əqidə və amal haqqındakı aforizmləri, hikmətli deyimləri şairin bu duyğularla döyünən qəlbində bitmiş vicdan ağacının meyvələridir. "Sükansız gəmidir məsləksiz insan". Nə gözəl aforizmdir. Demək, məsləyi hər bir insanın sükandır. Yaxud: "Hər kəsin vicdanı öz Allahıdır". Doğrudan da, belədir. Tanrısını tanımayan adamda vicdan olmaz. Vicdan olmayan adam da Tanrısını tanımaz. "Təməli vicdandır hər ülvyyətin". Vicdanı olmayan adam göylərə ucala bilməz. İnsanı ucaldan onun vicdandır. Bəxtiyar Vahabzadə ömrü üzüyə, məsləyi üzük qəşinə bənzədir:

*Məslək! Amal!
Əsl insanın yol yoldaşı!
Ömür - üzük, məslək isə - üzük qaşığı.
Hər üzüyün qaşındadır öz dəyəri,
İnsanın da məsləkdir düz dəyəri!*

Bəxtiyar Vahabzadə zamanla nömkə barışmayan, hətta ona qarşı açıq-aşkar üsyan eləyən şairi. Bu, dağlar kimi şahə qalxıb onun içini çalxalayan sözün, şeirin, ilhamın, qeyrətin görüntüsüdür. Onun bir çox şeirlərinin mayası zamana qarşı üsyanla doğrulub. Bu maya göydən düşməyib. O, şairin canından, qanından, ruhundan süzülərək misralara hopub. Şair heç vaxt zamanın çərçivəsinə sığmayıb. Zaman onu öz qəfəsinə sala bilməyib. Şair zamanı qansız hökmdar adlandırır: "Bu qansız hökmdar, bu qansız zaman". Sonra da yazır: "Əbədiyyət olan amansız zaman Varı yox eləyir zaman içində". Bəs görəsən şair zamana qarşı niyə belə qəzəblidir? Çünki onun gördüyü zaman "yalanlara baş əyənlərin, inşafə, mürvətə yox deyənlərin, hər yerdə tapılan söz inciləri deyil. Ona görə hərsəsinin bir xəzinə qədər dəyəri var. Ağlla qeyrətin birliyi, yəni ikisinin də bir adamda olmağı Bəxtiyar Vahabzadənin gözü ilə baxsaq, çox dəyərlidir və bəlkə də çoxları üçün əlçatmazdır. Ona görə də o, qeyrətli ağıla daha çox güvənir, qeyrətin ağıla yedək olmağını, onun dalınca sürülməyini istəmir:

*İslam SADIQ,
şair, filologiya elmləri doktoru*



ANA DİLİ

Dil açanda ilk dəfə ana söyləyərək biz, "Ana dili" adlanır bizim ilk dərsləyimiz. İlk məhəmmiz laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil - bir-birimizlə əhdi-peymanımızdır. Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil - əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsilərlə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən, Yatağına sığmayan çayların hiddətindən, Bu torpaqdan, bu yerdən, Elin bağrından qopan yanıqlı nəğmələrdən, Güllərin rənglərindən, çiçəklərin iydindən, Mil düzünün, Muğanın sonsuz genişliyindən, Ağsaçlı babaların əqlindən, kəmalından, Düşmənin üstünə cuman o Qıratın nalından Qoparı səsdən yarandın. Sən xalqının aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır, Səndə neçə min illik mənim mədəniyyətim, Şən-şöhrətim saxlanır. Mənim adım, sanımsan, Namusum, vicdanımsan.

Millətlərə, xalqlara xalqımızın adından Məhəbbət dastanları yaradıldı bu dildə. Moskvada Puşkinə heykəl qoyulan zaman, Ona abidə qoydu bu dildə Şirvani də.

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil - əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub nəsilərlə biz də hədiyyə verək.

Ey öz doğma dilində danışmağı ar bilən, Bunu iftixar bilən Modalı ədəbazar Qəlbimizi oxşamır qoşmalar, telli sazlar. Qoy bunlar mənim olsun. Ancaq Vətən çörəyi, Bir də ana ürəyi Sizlərə qənim olsun.

BİR SALAMA DƏYMƏDİ

Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun? Beş ildə gözümdən axan o qanlı sellər, Bir salama dəymədi?

Həyəcanla, fərəhlə, qəmlə dolu o illər Bir salama dəymədi? Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi? Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım: ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!.. Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi? Birgünlük həsrətimə dözə bilməyən, gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan, Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, Sənin qəlbini ösmədi. Arxana da baxmadın! Niyə sənin yolunu məhəbbətin kəsmədi?.. Qazancımız de, bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır.

GEÇƏLƏR, AY GEÇƏLƏR

Tellərini dolayır boynuma ay, gecələr, Mənim sirdaşsınız, gecələr, ay gecələr! Ürəyimdə səhərin ulu həsrəti varmış... İntizar anlarında gecə uzun olarmış...

Quştek uçur xəyalım hardan hara gecələr. Mən həsəd aparıram yatanlara gecələr! Baxıram pəncərədən boylanı ulduzlara Dərdimin əllərilə yuxum çəkilib dara.

BİRİ SƏNSƏN, BİRİ MƏN

Bir bulagın iki gözü, - Biri sənənsən, biri mən. Bir almanın iki üzü, - Biri sənənsən, biri mən. Qoşa simin titrəməsi, - Biri sənənsən, biri mən. Bir pərdənin iki səsi, - Biri sənənsən, biri mən. Açıq səma, göy qurşağı, - Biri sənənsən, biri mən. Dan ulduzu, səhər çağı, - Biri sənənsən, biri mən. Bu həyat da iki rəngdir, - Biri səvinci, biri qəm. Səvinci kimdir, kədər kimdir? O həm sənənsən, həm də mən. Bu dünyaya biz gələli Həm qəmlik, həm də səvinci. Sən mənədən, mən səndəyəm, Gözəldir qəmdə səvinci.





AZAL: 33 il səmələrdə

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür.

1992-ci ildən bəri AZAL ölkəmizin global aviasiyada təmsilçisi, regionumuzun dünyaya çıxışının təminatçısı olub. Möhtərəm cənab Prezident İlham Əliyevin göstərişinə əsasən korporativ mühitə keçən şirkət aviasiyada yeniliklərin tətbiqini və mükəmməliyi hədəfləyib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə həyata keçirilən islahatlar və inkişafyönümlü addımlar sayəsində bir çox vacib nəticələr əldə olunub.

2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL "Boeing" və "Airbus" təyyarələrinin alınması üzrə, həmçinin "AerCap" və "CDB Aviation" şirkətləri ilə "Airbus" təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə qədər 20-dən çox yeni hava gə-



milərini müasirləşən təyyarə parkına daxil olmasını və ümumi milikdə sifarişin həcmi artırılmasını planlaşdırır.

AZANS-ın peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın hava məkanını özündən keçən ümumi uçuşların sayı 2022-ci il-

lə müqayisədə 2024-cü ildə 83 faiz artıb. Transizt uçuşlarda isə sözügedən ilə nəzərdən 2024-cü ildə yüz faiz artıma nail olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də müsbət dinamika müşahidə olunur. Xidmət göstərilən istiqamətlərin

sayı 2022-ci ilə nəzərdən 67-dən 2024-cü ilin göstəricilərinə əsasən 81-ə yüksəlib, sərnişin sayı isə eyni illə müqayisədə 4,4 milyondan 2024-də 7,5 milyona qədər artıb.

"Azərbaycan"

Parisi kütləvi etirazlar bürüyüb

Marin Le Pen təslim olmaq fikrində deyil

Parisdə minlərlə insan Fransa müxalifət lideri Marin Le Penə dəstək nümayiş keçirib. Kütləvi etirazlar paytaxtın mərkəzinə bürüyüb. Marin Le Penə dəstək nümayişində Fransa bayrağının rənglərində lentlər taxmış ən azı on min nümayişçi iştirak edib.

Müxalifət lideri, prezident Emmanuel Makronun əsas rəqibi keçən həftə Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinib və ona növbəti 5 il müddətinə seçkilərdə iştirak etmək qadağası qoyulub. Birinci instansiya məhkəməsinin bu barədə çıxardığı verdikt son günlər fransız siyasi təbəqəsi daxilində gərginlik yaradıb.

Voban meydanında mitinqçilərin qarşısına çıxan Marin Le Pen mübarizəni davam etdirəcəyini bəyan edib və şəhər sakinləri ilə birlikdə dövlət himnini oxuduqdan sonra deyib: "Mən buxov və tiranlıqla tanışam. Mən qəddarlığı və zorakılığı öz gözümə görmüşəm. Yaxarların ağrısını bilirməm, amma ruhdan düşərək kənara çəkə bilmərəm. Bunun mənə gətirdiyi əzabları hiss edirəm, amma ümidimi itirmirəm! Ürəyim qəzəblə doludur, təslim olmaq fikrində deyiləm".

"Milli Birlik" Partiyasının rəsmi lideri kimi onun varisi Jordan Bardella hökmü ədalətsiz və qalmaqallı adlandırır. Onun fikrincə, bu qərar Marin Le Peni 2027-ci il prezidentlik yarışından kənarlaşdırmağa yönəlib.

"Fransa demokratiyası məhv edilir", "Ədliyyə naziri prokurora bu əmrə verib", "Edam edilən Fransa demokratiyasıdır", "Bu, hakimlərin idarəçiliyi deyil, hakimlərin diktaturasıdır, onlar Fransa xalqının özünü ifadə etməsinə mane olmaq istəyirlər", - deyərək Marin Le Pen tərəfdarları birinci instansiya məhkəməsinin qərarına etirazlarını bildiriblər.

Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi Le Penin şikayəti ilə bağlı 2026-cı



ilin yayında qərar çıxaracaq. Bu, apellyasiya şikayətində qalib gələcəyi təqdirdə ona prezident seçkilərində iştirak etmək şansı yaranacaq.

Bu arada, "Elabe" sosial institutu "BFM TV" və "La Tribune Dimanche"-in sifarişləri ilə 2027-ci il prezident seçkilərinə iki il qalmış fransızların səsvermə niyyət-ləri ilə bağlı sorğunun nəticələrini təqdim edib. Bildirilir ki, ifrat sağçı "Milli Birlik" Partiyası onu kimin təmsil etməsindən asılı olmayaraq, birinci turda liderliyə yüksəlmək üçün kifayət qədər şansı malikdir.

"Elabe"-in keçirdiyi rəy sorğusuna görə, prezident seçkilərinin ilk turu ötən bazar günü keçirilsəydi, partiyanın iki əsas fəqirü - Marin Le Pen 32-36 faiz və Jordan Bardella 31-35,5 faiz səs əldə edə bilərdilər. Hər iki halda partiya nəzərdə tutulan bütün altı ssenariyə sol və sağçı rəqiblərinə beş xaldan çox qabaqlayaraq lider ola-cıqdı.

Sorğu mərkəzi hesab edir ki, makronçular partiyası iki hipotetik namizədlə (Eduard Filip, Qabriel Attal) səs toplama sırasında ikinci yerdədir. Keçmiş baş nazir Qabriel Attal səsvermə niyyətinin 18 faizini, Eduard Filip isə 24 faizini əldə edib. İkinci daxili işlər naziri Brünno Rötayonun səs toplama ehtimalı 8-10 faizdir. Loran Vokye isə 4,5 faizlə kifayətlənməli olub.

Sorğunun nəticələrinə görə, solçulardan Rafael Qluksmən Jan-Lük Melanşonu qabaqlayaraq 10 faiz səs qazanacağına ümid edərək.

Qeyd edək ki, "Milli Birlik"-lə eyni vaxtda solçular, habelə makronçular - Qabriel Attalın rəhbərliyi ilə "Renessans" partiyası nümayişə toplaşdı.

"Qanunun aliliyinə görə narahət olmayın", "İfrat sağçılara öz qanunlarını yaratmağa imkan verməyək", - deyərək Parisdə Respublika meydanında toplaşmış solçular ifrat sağçılara qarşı mitinq keçiriblər. Onlar ifrat sağçıların ədalətə qarşı və qanunun aliliyinə zidd olduqlarını bildiriblər. "Yenilməyən Fransa" Partiyasının lideri Jan-Lük Melanşon mitinqdə 15 min iştirakçının olduğunu bildirib. Nümayiş çərçivəsində solçular mayın 1-nə ümumi aksiya keçirməyə çağırış ediblər.

Makronçular isə paytaxtın Sen Deni rayonunda toplaşdılar. Bu, keçmiş baş nazir Qabriel Attalın partiyanın rəhbəri seçildikdən sonra keçirilən ilk nümayiş olub. Onunla birlikdə keçmiş baş nazir Eduard Filip, hazırkı hökumət başçısı Fransua Bayru və ədliyyə naziri Jerald Darmanen mitinqdə iştirak ediblər.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq

Azərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şəhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 millimetrlə civə sütunu, nisbi rütubət gecə

60-65°, gündüz 40-45 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında aralıq yağintılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qismiddətlə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Gecə və şəhər aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacağı ehtimal edilir.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmatbuatı yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Cəbrayıl da həlak olan hərbi Lənkəranda dəfn edilib



Xidməti vəzifəsini yerinə yetirərək Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Niciat oğlu Musazadə həlak olub.



O, Lənkəran rayonunun Göyşaban kənd qəbiristanlığında dəfn olub.

Report

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan laminat təbəqələrin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 14 aprel 2025-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcək.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə əzizi

AQIL İBRAHİMOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atası **SAHİB QƏDİMOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atası **FƏRHAD HACIYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atası **RÜXSARƏ ABBASOVANIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Akademik Mehdi Mehdişadə adına Cəbrayıl şəhər tam orta məktəbin 1980-ci il buraxılışı 10A sinfinin məzunları sinif yoldaşları Təranə Əliyevaya əzizi **FAMİL ƏFƏR OĞLU MƏMMƏDOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Nəşriyyatı - Azəməşrin baş redaktoru Ələvsət Ağalarov və nəşriyyatın kollektivi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atası **FƏRHAD HACIYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Nəşriyyatı - Azəməşrin baş redaktoru Ələvsət Ağalarov və nəşriyyatın kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubova əzizi **XALİDƏ ŞAHVERDİYEVANIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovaya əzizi **RÜXSARƏ ABBASOVANIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Nəşriyyatı - Azəməşrin baş redaktoru Ələvsət Ağalarov və nəşriyyatın kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubova əzizi **XALİDƏ ŞAHVERDİYEVANIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Nəşriyyatı - Azəməşrin baş redaktoru Ələvsət Ağalarov və nəşriyyatın kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubova əzizi **XALİDƏ ŞAHVERDİYEVANIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atası **FƏRHAD HACIYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru və iş kollektivi Yenidöğülmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Aynurə İsmayilova qardaşı **İSMAYİL TOFIQ OĞLU MUSEYİBOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru və iş kollektivi Yenidöğülmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Aynurə İsmayilova qardaşı **İSMAYİL TOFIQ OĞLU MUSEYİBOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru və iş kollektivi Tibbi Sığorta və xəstə xidmətləri şöbəsinin müdiri Vəfa Məmmədovaya atası **ARİF ƏVƏZ OĞLU MUSEYİBOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru və iş kollektivi Tibbi Sığorta və xəstə xidmətləri şöbəsinin müdiri Vəfa Məmmədovaya atası **ARİF ƏVƏZ OĞLU MUSEYİBOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavini	- 538-86-86, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60, 434-55-58
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavini	- 539-44-91,	Kompüter mərkəzi	- 538-20-87,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Mühasibatlıq	- 539-59-33,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,		

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **3478**
Sifariş **684**

Qiyməti 60 qəpik